



XALQ QƏZETİ

№ 93 (29065) 30 aprel 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Xorvatiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı Xorvatiya-yə səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə


də genişləncəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkovin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç

Prezident İlham Əliyevin Xorvatiya-yə səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkovin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul edib.**

Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Qəbula görə minnətdarlığını bildiren Emilio Monzo Argentina Respublikasının Prezidenti Mauricio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Azərbaycanın hüddurlarından kənarda, o cümlədən Argentinada

böyük nüfuzla malik olduğunu dedi və dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd etdi. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə

olundu, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi.

Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Mauricio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Bakıda “Formula-1 SOCAR Azərbaycan Qran-prisi” başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxıblar



Aprelin 28-də Bakıda “Formula-1” üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-prisinin əsas yarış keçirilib. Əvvəlcə pilotların paradi və açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula-1” üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar.

“Formula-1” Azərbaycan Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. “Formula-1” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi qərara əsasən, ötənlik

mövsumdən etibarən həm paradi, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə builki yarış üçün təqdim edildi. Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verildi.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni

aranjimanında səsləndirildi. Himni Azərbaycanın Əməkdar artistləri Bayımخانım Vəliyeva və Nurlan Növrəslili birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa etdilər. Onları Əməkdar artistlər - tərda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Quliyev və bəm nağarada Hüsemməddin Əzizov müşayiət etdilər.

Dövlət himninin ifa olunmasından sonra “Formula-1” Azərbaycan Qran-prisinin 51 dövrədən ibarət əsas yarış başladı.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə apardı. Ötən gün keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın masafədə “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasının pilotu

Sebastian Fettel dayandılar. Bakı trekinin uzunluğu 6 kilometr, ümumi masafəsi isə 306 kilometrdir. Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə 6 metrdir. Ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas “Formula-1 SOCAR Azərbaycan Qran-prisi”nin qalibi adını qazandı. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu.

Ondan 1,524 saniyə geri qalan komanda yoldaşı, ötənlik Bakı Qran-prisinin qalibi Luis Hamilton ikinci oldu. İlk üçlüyü liderə 11,739 saniyəlik fərqlə uduzan “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamladı.

(ardı 2-ci səhifədə)



Prezident İlham ƏLİYEV:
Bizim üstünlüyümüz
ondan ibarətdir ki, siyasi
və iqtisadi islahatları
paralel şəkildə aparırıq

» 3



**Xorvatiya
Azərbaycanı
mühüm strateji
tərəfdaş hesab edir**

» 7



**Azərbaycan
torpaqlarında
Ermənistan
dövləti necə
yaradıldı**

» 10



**Aleksandr
LUKAŞENKO:**
ATƏT məkanında
həllini gözləyən
problemlər var –
Dağlıq Qarabağ,
Dnestryanı...

» 12

Bakıda “Formula-1 SOCAR Azərbaycan Qran-prisi” başa çatıb



(əvvəlki 1-ci səhifədə)

“Mercedes” komandası bu qələbə ilə “Formula-1” üzrə dünya çempionatları tarixində yeni rekordla imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurdu.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Finlandiyanın və Almaniyanın dövlət himnləri səsləndirildi.

Qran-prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Dövlətimizin başçısı Konstruktör kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Mercedes”-in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian

Fetel ilə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Beləliklə, “Formula-1” üzrə dünya çempionatının dördüncü mərhələsindən - Azərbaycan Qran-prisindən sonra pilotların mübarizəsinə 87 xalla “Mercedes”-in sürücüsü Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fetel 52 xalla üçüncü, “Red Bull Racing Honda”-nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, “Ferrari”-nin Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərarlaşıblar.

Konstruktör yarışında isə “Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 99, üçüncü pillədəki “Red Bull Racing Honda”-nın 64 xalı var.

Bu ilki Bakı yarışını “Formula-1”-in idmanı tarixində sayca 1001-ci Qran-

pridir. Çində təşkil olunan “Formula-1” üzrə 1000-ci Qran-pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, 2014-cü ildə Bəhreynə

təşkil olunan 900-cü Qran-pridə də qələbə qazanıb. Bakıda “Formula-1” Azərbaycan Qran-prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə

güclərini sınaıyblar. Ötən gün keçirilmiş sıralama yürüşündən sonra isə Qran-pridə pilotların düzülüşü müəyyənləşib. “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda “Formula-2” yarışları da

keçirilib. Xatırladaq ki, “Formula-1” yarış Azərbaycan dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – “Formula-1” Avropa Qran-prisində “Mercedes” koman-

dasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan “Formula-1” Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa

çatıb. Ötən ilki Qran-pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.

AZƏRTAC



“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə **qərara alıram**:

1. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:
- 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
- 2.2. həmin Dövlət Proqramında qeyd

olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etsin;

- 2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il

“Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil

etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qasımov Balakış Öləkbər oğlu

Talıbov Elman Eldar oğlu

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il

“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1429-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451; 2019, № 1, maddə 82) ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
- 1.1. 5.1.1-ci və 5.1.3-cü (ikinci halda) yarımbəndlərdə “və ya” sözləri “və oldu-

ğu halda” sözləri ilə əvəz edilsin;- 1.2. 5.1.8-ci yarımbəndə “həcmi” sözündən sonra “(yuxarı həddi)” sözləri əlavə edilsin.
- 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu

Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- 2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun tətbiqi və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi akt-

larının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 461; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2018, № 10, maddə 1823) 2-ci hissəsinin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və

aşağıdakı məzmununda dördüncü abzas əlavə edilsin: “həmin Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 93; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda ikinci abzas

əlavə edilsin: “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.”.

2. Dördüncü abzadan “6-cı maddəsinin 5-ci hissəsinin 2-ci abzasında,” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
3. Aşağıdakı məzmununda beşinci abzas

əlavə edilsin: “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il

Prezident İlham ƏLİYEV:

Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii resurslarla zəngin ola bilər, lakin cəmiyyətdə gəzəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımqıc ola bilər və ya dayanıqlı olmaya bilər.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görürük ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtidir.


AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində söylədiyi nitqində səsləndirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabındakı materiallar 2017-ci ilin iyun-avqust aylarını əhatə edir.

Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya

rəsmi, Türkiyə və Rusiyaya işgüzar səfərləri zamanı, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqlarına, imzalanan sənədlərə, təhsil, mədəniyyət sahəsində anlaşıma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçı siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu çoxcildliyin 81-ci kitabında Prezident İlham Əliyevin Avstriya, ABŞ, Türkmənistan, Özbəkistan və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Qaxda bara-



ma, bütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin mətnləri, Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgələrdə və paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında iştirakına və çıxışlarına dair materiallar daxil edilib. Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-

avqust aylarında müxtəlif ölkələrin dövlət başçılarna məktublarının mətnləri də yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnaşır” tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov aprel 29-da ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xorvatiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazirlər Ölkələrimiz arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər və əlaqələrin cari vəziyyətindən məmnunluqlarını bildiriblər.

Elmar Məmmədov 2013-cü il martın 11-də Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı Zaqrebədə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövrəsinin həcmindən strateji

əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirməli olduğunu deyib. Səfər çərçivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığını bildirilib.

Nazir, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini həmin layihələrdən yararlanmağa dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan nazir Mariya Buriç ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq



münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumunun önəmini vurğulayan xanım nazir növbəti belə tədbirin yaxın gələcəkdə Zaqrebədə təşkil ediləcəyini bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə danışan nazir Elmar Məmmədov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT

Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə bağlı geniş fikir mübadiləsi aparıblar.

Görüşdə sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Xorvatiya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprel 29-da Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə yəsnı şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.



AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Xorvatiya iqtisadi-ticarət əlaqələrinin

inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, indiyədək Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə 22 sənəd imzala-

nıb. Azərbaycanda Xorvatiya şirkətləri uğurla fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə müqayisədə 16 faiz artaraq 250 milyon dollar təşkil edib.

Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən R.Məmmədov beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.

Nazir müavini keçirilən biznes forumun işgüzar dairələr arasında müzakirələrin aparılması, əməkdaşlığın perspektiv sahələrinin müəyyənşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib. O,

Xorvatiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlaşa dəvət edib.

Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriç Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda iş adamlarının fəal iştirakının qarşılıqlı əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, eyni zamanda, tədbirin əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib. M.Buriç regionun önəmli ölkəsi olan Azərbaycanla Xorvatiya səfərlərinin açılmasının siyasi-iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan ilə Xorvatiyanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Mariya Buriç: Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunu yüksək qiymətləndirir

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətləri əhatə edən çox yaxşı münasibətlərin olduğunu bildirib, bu əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə yüksələn xətlə

inkişaf etdiyini söyləyib. "Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hesab edirəm ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır.

Əminəm ki, sizin də Azərbaycana səfəriniz, apardığınız səmərəli danışıqlar əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verəcək", - deyər Novruz Məmmədov vurğulayıb.

Məmmədov bildirib ki, Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacaq.

Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmizə səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi də bu sahədə əlaqələrin inkişafına xidmət edəcək.

Azərbaycanın Avropa-nın enerji təhlükəsizliyinin təminindəki strateji rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildiren xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

Görüşdə informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, idman, gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Energetika naziri Şirvanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov aprelin 29-da Şirvan şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında vətəndaşları qəbul edib.



Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şirvan, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisinə görə yaranan borcun

silinməsi, elektrik sayğacının quraşdırılması, qaz sayğacının sındırılması ilə əlaqədar yazılmış çarimənin silinməsi, təbii qazın illik istehlak limitinin artırılması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri hər bir vətəndaşın

müraciətini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyatla alınıb.

Qəbul gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənib, operativ həlli üçün lazımı tədbirlər görülüb. Ümumilikdə qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbul gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şirvanda təşkil olunmuş qəbul barədə vətəndaşların ətrafı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (<http://www.minenergy.gov.az>) və "Facebook" sahifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyatla alınması məqsədilə imkanlar yaradılıb.

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının "ALMAZ" nişanı ilə təltif olunub

Aprelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.



AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Cənəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekdillik qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Cənəhmədov AMA-nın 2018-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Yığıncaq ərəfəsində Moskvada nəşr olunan "Инженерная Газета"-nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin "Vəzifələri kosmik yüksəkliyə qaldırarkən" ("Поднимая задачи до космических высот") sərlövhəli geniş məqaləsi dərc olunub.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçlarına paylanılıb. Müəllif

məqalədə ölkəmizin iqtisadiyyatının şəxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin sənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən ətraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ümumi Yığıncaqda BMA-nın Prezidentlər Şurasının İdarə Heyətinin qərarı ilə akademik Arif Paşayevin Beynəlxalq Mühəndislik Akademiyası-

nın "ALMAZ" nişanı ilə təltif olunduğu elan edilib. Bildirilib ki, görkəmli alim bu mükafata elm və təhsildəki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılımadan nəzarət metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.

Yığıncaqda, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi və 2 müxbir üzv də seçilib.

Dövlət Gömrük Komitəsinin sədri Qazax şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.



Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 29-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qazax şəhərində vətəndaşları qəbul edib. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək öünə gül dəstəsi qoyub.

Qəbulda Qazax, Tovuz və Ağstafa rayonlarının sakinlərinin, eləcə də

bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər

gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK-nın sədri S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Dövlət Gömrük Komitəsinin sədri "Qırmızı Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub

Aprelin 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.



DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev öncə "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığın-

da inşa edilən Ticarətın Asanlaşdırılması Mərkəzinə baxış keçirib. Xatırladıq ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan

Komitə sədrinə məlumat verilib ki, Ticarətın Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 12 hektardır. Mərkəzin inzibati binasının ümumi sahəsi 1590 kvadratmetr təşkil edir. Bina-

nın birinci mərtəbəsində müvafiq dövlət qurumları "bir pəncərə" prinsipi əsasında xidmət göstərir. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində, həmçinin yük avtomobillərinin yoxlanılması üçün "X-ray" qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK-nın sədrinə məlumat verilib.

Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

Müqəddəs Ramazan ayı mayın 6-da başlayır

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Qazılar Şurası mübarək Ramazan ayının başlanmasını ilə əlaqədar fətvə verib. Müqəddəs Ramazan ayı mayın 6-da başlayır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə müqəddəs "Qurani-Kərim"-dən ayələr oxunub.

Tədbirdə çıxış edən QMI-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə sۆykənərək global miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Yeni Zelandiyada baş verən terror hadisəsi islamofobiyanın bariz nümunəsidir. Lakin Azərbaycanda belə hallar yaşanmır.

O deyib: "Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan



edilməsi təqdirləyici haldır. Bu qərarlar Azərbaycanda dini tolerantlığın dövlət siyasəti olmasını bir daha təsdiq etdi. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının "İslam Həmrəyliyi ili" ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir".

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanmasını ilə əlaqədar fətvəsi oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Ramazan ayının fəzilətlərindən danışib. Ölkəmizdə dini radikalizmlə mübarizə məsələsinə toxunan M.Qurbanlı bu sahədə xeyli irəliləyişə nail olduğunu bildirib. Lakin bu sahədə hələ də bəzi çatışmazlıqların mövcud olduğunu deyən komitə sədri həmin problemlərin aradan qaldırılması yollarından danışib.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov ölkəmizdə elmin bu sahəsi üzrə görülmüş işlərdən danışib, qazanılan nailiyyətlərə toxunub.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcəvan rayonunun Ber-

kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfəri kəndində, Berd rayonunun Çinar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan

Çiləbürt, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adisiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında 2019-cu ilin
may ayında vətəndaşların qəbulu cədvəli

Qəbulu olan şəxs	Qəbul günləri
Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri ƏMİRASLANOV Azər Kamal oğlu	21
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri NAĞDƏLİYEV Zeynal Səfər oğlu	13
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri ƏLƏSGƏROV Fuad Murtuz oğlu	1
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri HƏSƏNOV Əli Məhəmmədli oğlu	14
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri ƏSƏDOV Əli Hidayət oğlu	6
Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri ƏMİROV Natiq Ərziman oğlu	8
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi SEYİDZADƏ Dilarə Bağır qızı	7
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi HƏSƏNOV Altay Tofiq oğlu	3,10,29
Prezidentin mətbuat katibi QASIMOV Azər Məhəmməd oğlu	2
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri MƏCİDOV Tələt Tahir oğlu	24
Dövlət nəzarəti şöbəsinin müdiri NURİYEV Eldar Qasım oğlu	22
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri MƏMMƏDƏLİYEV Yusuf Ülfət oğlu	20
Humanitar siyasət məsələləri şöbəsinin müdiri ƏLİYEVA Fərah Şirməmməd qızı	15
Xarici siyasət məsələləri şöbəsinin müdiri HACİYEV Hikmət Fərhad oğlu	27
İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri NƏCƏF Rövşən Çingiz oğlu	30
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri ƏLİYEV Şahin Məhərrəm oğlu	23
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri NƏCƏFOV Etibar Əli oğlu	17
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İSMAYİLOV Süleyman Abbas oğlu	3
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri YUSİFOVA Səadət Vidadı qızı	31
Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin əfv məsələləri sektoru	16
Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi Prezidentin İşlər müdiri ŞAHBAZOV Oqtay Qəşəm oğlu	29

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qəbul otağında qəbul olunurlar.
Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dək. Qəbul saat 14:00-dan başlayır
Telefonlar: 492-22-30, 492-15-01, 492-44-97.

Azərbaycan-Argentina əlaqələri inkişaf edir

Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.

Oqtay Əsədov deyib ki, Azərbaycan-Argentina parlamentlərarası əlaqələri yaxşı səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir, qarşılıqlı səfərlər həyata keçirilir. O, Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına ümid etdiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qara-



AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov son vaxtlar Azərbaycan-Argentina münasibətlərinin inkişaf etdiyini söyləyib. Bildirib ki, Azərbaycan ilə Argentina arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Bu günə kimi ölkələrimiz arasında 25 sənəd imzalanıb, 9 sənəd isə imzalanma ərafəsindədir. Sədr qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da inkişaf edir. Lakin bu sahədə əlaqələr daha da genişləndirilməlidir. O, Azərbaycan–Argentina biznes-forumunu xatırladaraq bu cür tədbirlərin sayının artırılmasının zəruriliyini qeyd edib. Görüşdə turizm sahəsində əlaqələrin inkişafının zəruriliyi də vurğulanıb.

bağ münasibətindən söz açan sədr Arqentinanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirib. Arqentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O deyib ki, əlaqələrimizin genişləndirilməsi üçün sahələrimiz çoxdur. Parlamentlərarası əlaqələrlə yanaşı, icra hakimiyyətləri səviyyəsində də əməkdaşlığı inkişaf etdirə bilərik. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumlar	Qəbul günü	Qəbulun keçirildiyi və əhatə etdiyi şəhər, rayonlar
Vüqar Əhmədov “Azərişiq” ASC-nin sədrinin vəzifəsini icra edən	02	Mingəçevir, Ağdaş
Ramil Yusifov “Azərişiq” ASC-nin sədrinin müavini	02	Yevlax, Ucar
Ramin Quluzadə Neqilyyat, rabitə və yüksək texnologiyalar naziri	03	Şamaxı, Qobustan
Əli Abdullayev Neqilyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini	03	Ağsu, İsmayılı
Rüstəm Usubov Baş prokurorun birinci müavini	11	Mingəçevir, Yevlax, Bərdə
Kəmaləddin Heydərov Fövqəladə hallar naziri	14	Göyçay
Rəfail Mirzəyev Fövqəladə hallar nazirinin birinci müavini	14	Kürdəmir
Etibar Mirzəyev Fövqəladə hallar nazirinin müavini	14	Ucar
Fikrət Məmmədov Ədliyyə naziri	16	Lənkəran
Vilayət Zəhirov Ədliyyə nazirinin müavini	16	Astara
Toğrul Musayev Ədliyyə nazirinin müavini	16	Lerik
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi	16	Quba, Qusar
Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti reisinin müavini	16	Xaçmaz, Şabran
Yusif Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti reisinin müavini	16	Siyəzen, Xızı
Əkbər Hacıyev ARDNŞ-nin “Azəriqaz” İB-in baş direktoru	16	Gəncə, Kəlbəcər
Ramil İsgəndərov ARDNŞ-nin “Azəriqaz” İB-in baş direktoru-nun müavini	16	Goranboy, Xocalı
Ruslan Əliyev ARDNŞ-nin “Azəriqaz” İB-in baş direktorunun müavini	16	Samux, Göygöl
Ramiz Rzayev Ali Məhkəmənin sədri	17	Gəncə
Hikmət Mirzəyev Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri	17	Göygöl
Şahin Yusifov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri	17	Samux
Namiq Əsgərov Baş prokurorun müavini	17	Lənkəran, Masallı
Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri	17	Astara
Anar Kərimov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini	17	Masallı
Mətin Kərimli Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini	17	Lənkəran
Azad Rəhimov Gənclər və idman naziri	17	Masallı, Yardımlı
İntiqam Babayev Gənclər və idman nazirinin müavini	17	Lənkəran, Astara
İsmayıl İsmayilov Gənclər və idman nazirinin müavini	17	Lerik
Şahin Mustafayev İqtisadiyyat naziri	17	Tovuz, Şəmkir
Niyazi Səfərov İqtisadiyyat nazirinin müavini	17	Ağstafa, Qazax
Sahib Məmmədov İqtisadiyyat nazirinin müavini	17	Gədəbəy
Oqtay Şirəliyev Səhiyyə naziri	17	İsmayılı, Qəbələ
Elsevər Ağayev Səhiyyə nazirinin müavini	17	Şamaxı, Qobustan
Rahim Əliyev Səhiyyə nazirinin müavini	17	Göyçay
Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri	17	Beyləqan, Xocavənd
Teyyub Cəbbarov “Azərsu” ASC-nin sədrinin birinci müavini	17	İmişli
Etibar Məmmədov “Azərsu” ASC-nin sədrinin müavini	17	Füzuli
Vilayət Eyyazov Daxili işlər nazirinin birinci müavini	18	Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri	20	Lənkəran, Lerik
Namiq Babayev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini	20	Masallı, Astara
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri	21	Tovuz, Şəmkir

Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini	21	Ağstafa, Qazax
Gündüz İsmayilov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini	21	Gədəbəy
Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri	22	Kürdəmir, Ucar
Rafiq Aslanov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müavini	22	Göyçay
Zakir Quliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müavini	22	Ağdaş
Zakir Qaralov Baş prokuror	24	Gəncə, Samux, Göygöl
İnam Kərimov Kənd təsərrüfatı naziri	24	Lənkəran, Astara
İlham Quliyev Kənd təsərrüfatı nazirinin müavini	24	Masallı, Yardımlı
Seyfəddin Talibov Kənd təsərrüfatı nazirinin müavini	24	Cəlilabad
Əbülfəs Qarayev Mədəniyyət naziri	24	Şamaxı, Qobustan
Vaqif Əliyev Mədəniyyət nazirinin birinci müavini	24	İsmayılı, Qəbələ
Rafiq Bayramov Mədəniyyət nazirinin müavini	24	Ağsu
Ceyhun Bayramov Təhsil naziri	24	Ağstafa, Qazax
Firidun Qurbanov Təhsil nazirinin müavini	24	Şəmkir, Gədəbəy
Mikayıl Cəbbarov Vergilər naziri	24	Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab
Sahib Ələkbərov Vergilər nazirinin müavini	24	Qusar, Quba, Xaçmaz, Şabran
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri	24	Cəlilabad, Masallı
Sədaqət Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini	24	Biləsuvar, Cəbrayıl
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri	24	Zaqatala, Balakən
Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini	24	Şəki, Qax
Fuad Hüseynov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini	24	Oğuz, Qəbələ
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri	24	Tərtər, Bərdə
Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini	24	Goranboy
Ramil Usubov Daxili işlər naziri	25	Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Şuşa, Goranboy, Xocalı, Nəftalan, Füzuli, Beyləqan, Xocavənd
Oruc Zəlov Daxili işlər nazirinin müavini	25	Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri	25	Balakən
İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini	25	Zaqatala
Əsgər Abdullayev Dövlət Gömrük Komitəsi sədrinin müavini	25	Qax
Pərviz Şahbazov Energetika naziri	27	Astara, Lənkəran
Samir Vəliyev Energetika nazirinin müavini	27	Masallı, Yardımlı
Elnur Soltanov Energetika nazirinin müavini	27	Lerik
Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri	31	İsmayılı, Qəbələ
Firdovsi Əliyev Ekologiya və təbii sərvətlər nazirinin müavini	31	Oğuz
Rauf Hacıyev Ekologiya və təbii sərvətlər nazirinin müavini	31	Şəki
Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri	31	Şəki
Rafiq Cəlilov Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini	31	Qax
Rüstəm Şahbazov Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini	31	Zaqatala

Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən təşkilatların səlahiyyətlərinə aid olmalıdır.

Azərbaycan və Xorvatiya strateji tərəfdaşlardır


Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Xorvatiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu deyib. Bildirib ki, gələnlil Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin qurulmasının

25 illiyi qeyd olunacaq. Bu illər ərzində əlaqələrimiz yüksək səviyyəyə gəlib çıxıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçıların böyük rolu var. 2013-cü ildə Azərbaycan və Xorvatiya

prezidentləri ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalayıblar. Bu Bəyannamə münasibətlərimizin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Oqtay Əsədov, həmçinin qeyd edib ki, Azərbaycanla Xorvatiya arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 250

miloyon dollara yaxın olub. Milli Məclisin sədri bildirib ki, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Qarşılıqlı səfərlər həyata keçirilir. Biz beynəlxalq parlament təşkilatlarında çox vaxt bir mövqedən çıxış edirik. Xanım Mariya Buriç deyib ki, Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəyə çatması üçün ölkəsi bütün tədbirləri görüb.



Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına böyük töhfə verdiyini deyən Mariya Buriç bildirib ki, ölkələrimiz arasında Zaqreb Bəyannaməsinin imzalanmasından sonra siyasi, iqtisadi sahələrdə əlaqələr genişlənib. O, Azərbaycanda Xorvatiyanın səfirliyinin açılmasının əlaqələrimizin inkişafına töhfə verəcəyinə inandığını deyib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Sürət həvəskarlarının həyəcanla izlədiyi "Formula-1" SOCAR Azərbaycan Qran-prisi 2019 yarışını uğurla başa çatdı. Bu, "Formula-1" tarixində 1001-ci yarış olaraq qaldı. Əsrarəngiz yarış "Mercedes" komandasının fanatlarını daha çox sevindirdi. Belə ki, həmin komandanın pilotu Valtteri Bottasın qələbəsi ilə başa çatmış budəfəki Bakı yarışında dünya daha bir adrenalin dolu "F1" yarışının şahidi oldu. Qran-pride ikinci yer "Mercedes"-in digər sürücüsü Luis Hamiltonun, üçüncü yer isə "Ferrari" komandasının sürücüsü Sebastian Fettel adına yazıldı.

Qatər vətəndaşı "Formula-1" yarışlarından xoş təəssüratla ayrıldı



Bu günlərdə Bakıda "Formula-1" Azərbaycan Qran-pri yarışları başa çatdı. İstər yerli, istərsə də xarici izləyicilər tədbirin, doğrudan da, yüksək səviyyədə təşkil olunduğunu qeyd etdilər.

Əməkdaşımız "Formula-1"-in xarici qonaqlarından bəzələrinin tədbirlə bağlı fikirlərini öyrənib. Yarışları izləmək üçün Azərbaycana gəlmiş Qatər vətəndaşı Həmid öz təəssüratlarını belə ifadə edib:

– "Formula-1" yarışları ilə çoxdan maraqlanıram. Bu yarışların azarkeşlərindən olan dostumla birgə Bakıda keçirilən yarışları izləmək

qərarına gəldik. Bu da Azərbaycanın bizə həm məsafə, həm də mənəvi cəhətdə yaxın ölkə olması ilə bağlıdır. Üç gün ərzində ilk dəfə bolidlərin çox sürətli və həyəcanverici hərəkətlərini izləyə bildik. Çox xoşuma gəldi. Yarışın keçirildiyi günlərdə təşkil olunmuş konsertlər də maraqlı idi. Gələn il də yarışları izləmək üçün dostumla birgə Bakıya

gəlməyi düşünürük. Eyni zamanda, Azərbaycanın paytaxtı ilə yaxından tanış olduq, gəzməli, görməli yerlərinə baş çəkdik. İnsanların istiqanlılığı, mehribanlığı bizə xoş təsir bağışladı. Bir daha əmin olduq ki, Azərbaycan sülhsevər, tolerant, multikultural dəyərlərə sadıq ölkədir, multikulturalizm burada yaşayan insanların həyat tərzidir.

Tədbirin çox gözəl təşkil olunduğunu xüsusi qeyd etməliyəm. Buna görə Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Söhbəti yazdı:
Pəşə ƏMİRANOV,
"Xalq qəzeti"

Qaliblərin uğur hekayələri



Ölkəmizdə dördüncü dəfə keçirilmiş "F1" Azərbaycan Qran-prisinin ilk üçlüyünün qalibləri öz yarış təəssüratlarından da bəlli olduğu kimi, "Formula-1" üzrə dünya çempionatının dördüncü mərhələsi gərgin və maraqlı mübarizə ilə yadda qaldı.

Atıcılığı və üzgüçülüüyü seven Bottas

"Mercedes"-in pilotu Valtteri Bottas açıqlamasında bildirib ki, liderlər qrupunda o qədər də çox hadisə baş verməmişdir, yəni sürətli idmançı kimi və Luis ona pressinq göstərirdi: "Mən səhv edə bilməzdim və vəziyyəti daim nəzarət altında saxladım. Şadam ki, dama-dama bayrağı gördüm və finişə birinci çıxdım. Bu uğur bizim üçün çox əhəmiyyətlidir. Komanda əla nəticələr əldə edir. Mən həmişə komanda yoldaşlarıma deyirəm: fəxr edərkən ki, bu komandada çıxış edərik. Biz hamımız əla işləyirik. Mənim beşinci dəfə qələbə qazanmağım əladır. Hər şey möhtəşəm şəkildə davam edir". O, keçən il Bakıda keçirilmiş Qran-pride qalibiyyətə yaxın olmuşdu, amma yalnız bu il bəxti üzünə güldü.

Rusiyanın idman saytlarının birinin dilini desək, (https://www.sport-express.ru/) Bottas Bakını fəth etdi. 1989-cu ildə Finlandiyanın Nastole şəhərində dünyaya göz açmış Bottas GP3 (2011) seriyalı yarışın çempionu, "F3 Masters"-in (2009-10) ikiqat qalibi kimi "F1" tarixinə düşmüş tanınmış pilotlardandır. Pilot üzgüçü Emiliya Pikkaraynenlə evlidir.

Altı yaşından kartinqlə maraqlanmağa başlayıb. Pilot Mikki Xakkinenin çıxışından həvəsləndirən uşaq bir gün onun kimi "Formula-1" fəth etməyi arzulayıb. Odu ki, öz arzusunun dalınca getməyə qərar verib. İdman karyerasına 2000-ci illərdən başlayan Bottas əvvəlcə öz gücünü kartinq yarışlarında sinayıb. Təcrübə qazandıqca yarışlara qatılıb və öz ölkəsində "Formula-A" və "Intercontinental A" yarışlarında uğur qazanıb. 2007-ci ildə Bottas ilk dəfə olaraq, "Formula" tipli yarışlarda özünü "Formula-Reno"-nun bolidlərində sınamağa başlayıb. Ele ilk yarışlardan göstərdiyi nəticələr diqqəti cəlb edib. Böyük Britaniya seriyasında keçirilmiş qış çempionatında 4 start yarışından üçünü qalibi olub. Şimali Avropa kubokunda üçüncü yere layiq görüldü. Bu qalibiyyət ona trası daha yaxşı öyrənmək və təcrübəsini artırmaq baxımından böyük kömək oldu və növbəti il də gənc pilot Şimali Avropa kubokunda



çempion adını qazandı. Sonrakı illərdə "F3" yarışlarına qatılan Bottas əvvəlki uğurlarını daha da artırmağa başladı. Bir vaxtlar heyranı olduğu Mikki Xakkinen 2008-ci

"McLaren" komandası ilə müqavilə imzalayıb və tezliklə "F1" yarışlarında rəsmi olaraq iştirak edir. Öz inadkarlığı və nailiyyətləri ilə seçilən Luis Hamilton "Formula-1"-in ən gənc pilotu tituluunu alır. Luisin atası da oğlunu dəstəkləyir və hətta onun meneceri olur.

"Rye House Kart Circuit" trasında səkkiz yaşında iken ilk olaraq debütünü edən gənc pilot ele ilk qələbələrini bu dövrdən başlayır. 2000-ci ildə isə maksimum xal toplayaraq Avropa çempionu adını qazanır. Yarışlardan başqa, Luis musiqi ilə maraqlanır və boş zamanlarında ona da vaxt ayırır. Pilot səyahəti də çox sevir. Malayziyadakı Kinabalu dağına fəth edən pilotun digər arzusu Everest zirvəsinə qalxmaqdır. Luis Hamilton Böyük Britaniya Kraliçası II Yelizavetanın qəbulunda da olub. Lakin bu görüş onun bütün etiket qayda-

Renault" dünya yarışının mərhələsində çempionat mükafatçısı olur. 2006-cı ildə Belçikada keçirilmiş Qran-pride ağır qəzaya düşmüş pilotun uzun müddət yarışlara çıxacağına heç kəsə inam yox idi. Lakin o, həmin mövsümün növbəti mərhələsində yarışlarda iştirak edir və altıncı yeri tutur. Sebastianın atası da vaxtilə kartinq seriyalı yarışlarda iştirakçı olub. Odu ki, alman pilotun bu idmana marağı təsadüfi deyil. Xarici medianın yazdığına görə, Fettel uşaq iken atasının kartinq əşyalarını internet-auksionlarında sataraq cib xərcliyi edirmiş. Uşaq iken özündən dörd yaş böyük bacısı Stefani kartinqə maraq göstərsə də, sonradan fikrindən əl çəkməli olub. Belə ki, gələcəyin məşhur pilotu bacısına sükan arxasına keçməyə imkan vermirdi.

Gənc Fettel həmyerlisi dünya şöhrətli "F1" pilotu Mixail Şumaxeri özünə kumir hesab edir. Fettel Almaniya yadan İsveçrəyə gedərkən sürət həddini aşmaya görə dəfələrlə cərimələnəyi ilə də yadda qalıb.

Uğurlarından söhbət düşərkən, Fettel atasının ona bağlı olduğu qəpiyin tarixçəsini yada salır. Kartinqdə keçirdiyi ağır qəzadan sonra atasının ona bağlı olduğu qəpikdən sonra növbəti yarışda



İldən onun meneceri oldu və bu, onun karyerasında dönüş yaratdı.

Bottas sürət yarışları ilə yanaşı, uşaqlıqda xokkeyə də maraq göstərmiş. Hətta, on il bu idmanla məşğul olan gəncin bu sahədə peşəkar oyunçu olacağına ümidlər böyük idi. Lakin o, bolidləri seçərək sürət yarışında mübarizə aparmağı üstünlük verdi. Xokkey isə Bottas üçün sadəcə hobi olaraq qaldı. "F1" yarışları Bottasın karyerasının əsasını təşkil etsə də, onun hobbları çoxdur. Onlar arasında buzlu idman, üzümək və stend atıcılığı xüsusi seçilir. Yeri gəlmişkən, Bottasın həyat yoldaşı Emiliya Finlandiyanın tanınmış üzgüçülərindəndir.

Atasının dəstəklədiyi inadkar Luisin uğuru

Azərbaycan Qran-prisində ikinci yeri tutmuş Luis Hamilton 1985-ci il yanvarın 7-də Böyük Britaniyanın Stevenin şəhərində dünyaya gəlib. Onun iki yaş olarkən valideynləri boşanıblar. Əvvəl anası ilə qalan balacanın "F1" yarışlarında marağı atasının ona bu cür oyuncaq hədiyyə etməsi ilə yaranıb. Sürət yarışlarına marağını nəzərə alan atası Luisə Milad bayramında kartinq maşını hədiyyə edib. Uşaqlıqdan qarşısına məqsəd qoyan Luis "F1" yarışlarında iştirak etmək üçün çalışır. Hətta bu arzu onda o qədər böyük olur ki, 10 yaşında "McLaren" komandasının əsas təmsilçisi Ron Denisdən avtoraf da alır. Həmin uşağın "Mən sizin komanda üçün yarışacağam"—demesi üç il sonra həqiqətə çevrilir. Luis yeni başlayan pilotlara dəstək məqsədilə



Azərbaycan Qran-prisinin üçüncüsü-- Fettelın uğur tilsimi

Azərbaycan Qran-prisində fəxri kürsünün üçüncü pilləsinə qalxmış tanınmış pilot Sebastian Fettel 1987-ci il iyulun 3-ü Almaniyanın Xeppenxaym şəhərində dünyaya gəlib. On səkkiz yaşında "F3" Avropa çempionatının iştirakçısı olan alman pilot üçün debüt sezon uğurlu olur və o, 64 xalla turnirdə beşinci yer tutur. Onun peşəkar yarışlarında ilk bolidi isə "Williams" komandasının maşını olur və bir il sonra "Formula-

Fettel qələbə qazanır. İndiyə kimi, o qəpiyi xatirə olaraq saxlayan alman pilot onun uğur gətirdiyinə inanır. Fettel yarışa çıxarkən cibində ikinci uğurlu tilsimi--başqa bir qəpiq də gəzdirir. 2007-ci ildə ABŞ Qran-prisində trasdan tapdığı bu qəpiq indiyə kimi onun uğur tilsiminə çevrilir.

Göründüyü kimi, bu il ölkəmizdə keçirilmiş "Formula-1" SOCAR Azərbaycan Qran-prisi 2019 yarışına adlarını yazdırmış pilotların karyeralarında Bakı qalibiyyəti hele uzun zaman yaddaşlarda qalacaq.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

Rusiya şərhçilər "Formula-1"-in təşkilini yüksək qiymətləndirirlər

Rusiya idman şərhçiləri Aleksandr Popov və Natalya Fabriçnova Azərbaycanın ev sahibliyi etdiyi "Formula-1"-in 1001-ci yarışının təşkilini yüksək qiymətləndirmişlər. Rusiya və Azərbaycanla bağlı mövzuları işıqlandıran <https://moscow-baku.ru> saytında yayımlanmış müsahibədə rusiya şərhçisi Aleksey Popov ölkəmizdə sözügedən sürət yarışının keçirilməsinin əhəmiyyətinə toxunub və bildirib ki, bu cür yarışlar ölkənin imici deməkdir:



"Niyyə ölkələr can atır ki, "F1" yarışlarına ev sahibliyi etsin? Özüni dünyaya tanımaq və açmaq üçün. Bir çox ölkələr "Formula-1" yarışlarından sonra dünyaya açıldılar. Onlar arasında Azərbaycan da var."

Aleksandr Popov Bakı trekinin özəlliklərini də şərh edib və xüsusi olaraq səkkizinci döngənin adını çəkib. Bildirib ki, bu döngə Bakı trasına xüsusi özəllik verir və İçərişəhərin divarlarının yaxınlığında yerləşir. Cənubi Koreyada keçirilmiş sürət yarışına toxunub şərhçi bildirib ki, azarkeşlər yarışın kvalifikasiyaya mərhələsinin sonlarına yaxın gəlməmişdilər, çünki onları yarışdan çox



konsert maraqlandırmırdı: "Ancaq "F1" yarışlarında əsasən insanlar yarış cəlb edir. Bu baxımdan ancaq Azərbaycan balansına nail ola bilər."

Rusiya şərhçisi Natalya Fabriçnova da ölkəmizin keçirildiyi "F1" yarışlarının Azərbaycan üçün əhəmiyyətini yüksək dəyərləndirib: "Hesab edərkən ki, yarışların Bakıda keçirilməsi ilə əlaqədar

müqavilənin uzadılması--Azərbaycanın turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün yaxşı stimuldur. Bu, "Formula-1" üçün də böyük üstünlükdür, ona görə ki, bu yarışa maraq son dərəcə böyükdür."

Rusiya şərhçilərinin diqqətini burada təkə yarışlar deyil, həm də Şərqlə Qərbin unikallığını özündə yaşayan Bakının qədimliyi və müasirliyi də cəlb edib. Dörd dəfə Bakıya gəlmiş Natalya Aleksandr Popov şəhərin ən görməli yerlərində olduğunu bildirib. "Baxmayaraq ki, iş çoxdur, biz Bakıda yaşayan dostlarla həmişə işəri şəhəri gəzirik, bura bizim ən sevimli məkanımızdır"

Natalya Fabriçnovanı isə daha çox Qız qalası və bir də Xəzərin sahillə vələh edir. Odu ki, yarış həvəskarlarına tövsiyə edir ki, yarışdan bir neçə gün öncə Bakıya gəlsinlər: Bu gözəl şəhərdə gəzmək, buranın müsbət atmosferini hiss etmək, onun arktekturasından zövq almaq, daha sonra tribunaya gedib, yarışın bir dəqiqəsini də buraxmamaq... Pilotlar İçərişəhərin qalbində şütyürlər: bu, sadəcə gözəl mənzərədir".

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"



Zərifə xanım Əliyeva - səmimi, qayğıkeş və fədakar Azərbaycan həkimi



Aprelin 29-da Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 96 ildönümünə həsr olunan "Oftalmologiya aktual məsələləri" mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli liderin və görkəmli oftalmoloq-alimin məzarlarına tər güllər düzülüb, əklillər qoyulub və əziz xatirələri

dərin ehtiramla yad edilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib: "Zərifə xanım Əliyeva vaxtilə

Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Görkəmli alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi var. O, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Zərifə xanım Əliyeva tələbələrə zəngin



həyat təcrübəsini öyrədir, onlara diqqət və qayğı ilə yanaşıb. O, heç zaman gərgin işdən usanmayıb, ürəkdan və ilhamla çalışıb. Zərifə Əliyevanın həkim kimi

fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona

həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırır.

Zərifə xanım Əliyeva vaxtilə Bakıda oftalmologiya mərkəzinin tikilməsi üçün təşəbbüslər irəli sürüb. Onun bu arzusu həyata keçirilib. Belə ki, artıq 10 ildir ki, Bakıda dünyanın ən böyük və müasir oftalmologiya mərkəzlərindən biri - akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir. Beynəlxalq standartlara cavab verən müasir diagnostik avadanlıqlarla təchiz olunmuş mərkəzin digər filialının ilin

sonunadək Şəkidə açılması nəzərdə tutulub. Onu da qeyd edim ki, mayın 24-də Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr olunan konfrans keçiriləcək".

E.Qasımov fədakar Azərbaycan həkiminin sadəliyi, vətənpərvərliyinin hər kəs üçün nümunə olduğunu və onun xeyirxah əməlləri, oftalmologiyanın inkişafına verdiyi töhfələrin heç zaman unudulmayacağını da diqqətə çatdırıb.

Sonra mərkəzin elmi katibi, tibb elmləri doktoru Nazilə Rüstəmovanın tanınmış oftalmoloq-alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışaraq, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Konfrans "Multifokal intraokulyar linslərin implantasiyasında "Mix And Match" texnikası", "Gəncə-Qazax iqtisadi rayonunda uşaq və yeniyetmə əhəlinin görmə itiliyinin səciyyələri", "Şəkərli diabetin diaqnostikası və tibbi yardım üzrə alqoritmi", "Keratokonus xəstələrinin ilkin mərhələsində Prk üsulunun və Krosslinking texnologiyasının tətbiqi", "Gözdaxili cisim olan xəstələrdə müalicə taktikası" və s. mövzularda məruzələr və müzakirələrlə davam etdirilib.

Xorvatiya Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir



Xorvatiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç Trend-ə açıqlamasında bildirib ki, Xorvatiya Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir.

Nazir bildirib: "Bizim tərəfdaşlığımız və ikitərəfli dost münasibətlərimiz ötən il sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Zaqrebə səfəri zamanı bir daha yüksək səviyyədə təsdiq olundu. Biz bundan sonra da dövlət qurumlarımız, biznes strukturları və vətəndaşlarımız arasında daha sıx mübadiləni təşviq

etmək istəyirik".

O xatırladı ki, Xorvatiya və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində keçiriləcək: "Bu komissiya qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli ticarətin genişləndirilməsi üçün mühüm işlər görə bilər".

Baş nazirin müavini qeyd edib ki, Xorvatiya şirkətləri xüsusən energetika, nəqliyyat, gəmiqayırma, eczacılıq və İKT sahələrinə investisiyalarda maraqlıdırlar: "Maşınqayırma, tekstil, kənd təsərrüfatı, qida sənayesi və elbəttə ki, turizm sahəsində əməkdaşlıq üçün də imkanlar var".

İsrail diplomatı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub

İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberq bildirib ki, Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub.



Diplomat qeyd edib ki, İsrail milli komandası ikinci dəfədir Bakıda Dünya Kubokunda iştirak edir: "Bakıda, bizə dost ölkədə İsrail gimnastlarının çıxışlarını izləmək mənim üçün böyük şərəfdir. Bu cür peşəkar təşkil olunmuş yarışda qonaq olmaqdan da qürur duyuram".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başa çatıb. Fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilib.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı prosesinə aprelin 24-də saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.



Güzaştli mənzillərin növbəti seçim prosesi uğurla başa çatdırıldı

Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 154 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzaştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. MİDA-dan verilən məlumatda bildirilir ki, "Güzaştli mənzil" sisteminə elektron kabinet əldə etmiş şəxslərin sayı 11003 nəfərdir. Bugünkü satış zamanı 154 mənzilin seçiminə iştirak edənlərin sayı

4624 nəfər olmuşdur. Bu isə güzaştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunu göstəricisidir. Bu saata olan məlumata görə seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə

və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumət İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

"Xalq qəzeti"

Konstruksiyalar Qala divarlarından hündür olmamalıdır

Tarixi abidələrin ətrafında aparılan müasir memarlıq işləri yüksək keyfiyyətlə həyata keçirilməlidir. Bunu memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib. Memarın sözlərinə görə, tarixi divarların qarşısında hansısa müasir memarlıq nümunəsi tikilə bilər, lakin bu, həmin abidəyə xələl gətirməməlidir: "Müasir memarlığın Bakıda tətbiqi yaxşı həlaldır, amma bu üslub standartlara uyğun olmalıdır".

E.Əliyev qeyd edib ki, İçərişəhərdə tikilən müasir işə obyektləri ilə bağlı problem məlumatsızlıqdan qaynaqlanır: "Əslində hər hansı şəhərdə müvafiq iş gərdəken tikintinin qarşısında lövhə quraşdırılmalıdır. Bu lövhədə layihənin hansı məqsəd daşıdığı, müəllifin kim olduğu və tikintinin yekun görüntüsü yer almalıdır".

Memar bildirib ki, quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır: "Qala divarları İçərişəhərin ən önəmli rəmzidir. Turistlər xüsusilə bu qədim divarları görməyə gəlirlər. Divarları turistlərdən və sakinlərdən gizlətmək olmaz. Bildiyimiz kimi, yaxın keçmişdə metronun "İçərişəhər" stansiyasının sovet dövründə tikilməsi girişli söküldü. Çünki bu tikili tarixi Qala divarlarını qarşısını bağlayırdı".

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Meh-

riban Əliyeva aprelin 26-da İçərişəhəri ziyarət edərək Kiqiç Qala küçəsində yerləşən ictimai işə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb. Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş



İçərişəhərin "Master Planı"na və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruyğu İdarəsi layihənin verilmə tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək.

Bakı Ali Neft Məktəbinin tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qalibi olub.

BANM-dan aldığımız məlumatda bildirilir ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Ayaz Səmədli müəllifi olduğu "Avtonom maşınlar – süni intellekt" adlı layihəsinə uğurla həyata keçirib. Bakı Ali Neft Məktəbinin dəstəyi ilə icra edilən bu layihə dörd tələbənin iştirakı və bu təlimlərdə tələbələrin gələcək karyeraları üçün faydalı mövzular müzakirə olunub.

Rektor Elmar Qasımov layihənin yekun mükafatlandırma mərasimində çıxış edərək layihədə iştirak edən Bakı Ali Neft Məktəbinin və digər universitetlərin tələbələrini təbrik edib, onlara gələcək təhsil həyatında uğurlar arzulayıb. O, qonaqlara və təlim iştirakçılarına layihənin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə fəal iştirakından məmnunluğunu bildirib. Tədbirin sonunda təlimlərdə iştirak edən tələbələr sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, layihənin təlimlərində Bakı Ali Neft Məktəbi ilə yanaşı ADA Universiteti,

Qrant müsabiqəsinin qalibi



Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak ediblər. Layihə iştirakçıları təlimlər müddətində "Əşyaların interneti", "Maşın öyrənməsi", "Kompüter vizyonu", "Neyron şəbəkələr" və s. mövzular üzrə məlumatlandırılıblar.

Samirə ƏLİYeva,
"Xalq qəzeti"

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün

1. Giriş

Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən gə-nişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bununla yanaşı, ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ıxrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsini zəruri edir.

Ölkə iqtisadiyyatının davamlı inkişaf prinsipləri əsasında şəxələndirilməsi və inklüzivliyinin təmin edilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sek-torunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən, risklərin təhlili yavaşmasına əsaslanan təkmil qida təhlükəsizliyi sisteminin formalaşdırılma-sını nəzərdə tutan konkret prioritetlər və tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezi-den-tinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 5.5-ci bəndinin icrası məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazı-r-lanmışdır.

Dövlət Proqramının icrası üçün 12 əsas istiqamət üzrə qarşılıqlı əlaqəli tədbirlər müəyyənləşdirilmişdir.

2. Qida təhlükəsizliyi sahəsində qlobal meyllər

Dünyanın hər bir qitəsində qida mənsəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra - ÜST) 2017-ci il üçün hesabataına əsasən, dünyada hər il 600 milyon insan, yeni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölü-r ki, bunun da 125 min-i və ya 30 faizi beş yaşınadək uşaqlardır.

Beləliklə, qida mənsəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağ-lamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir.

Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qlobal-laşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənsəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayıl-ma ehtimalını da artırır.

Bundan əlavə, qida mənsəli patogenlərin mikrob əleyhinə preparat-

lara qarşı müqavimətinin artması, qida təchizatında yeni müəyyənləşdirilmiş mikroorqanizmlərin və kimyəvi maddələrin təhlükə yaratması, eləcə də dünya əhalisinin qidalanma vərdişlərinin dəyişməsi kimi məsələlər müşahidə olunur.

Qeyd olunan səbəblər bütün dünyada qida təhlükəsizliyini xüsusi əhəmiyyətli məsələyə çevirmiş və bu sahədə müva-fiq qurumlar yaradılmışdır. Belə ki, qida məhsulları istehlakçıların bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa İttifaqında qida və yem təhlükəsizliyi ilə əlaqədar risklərin qiymətləndirilməsini həyata keçirən əsas qurum - Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) təsis edilmişdir.

Dünyada qida təhlükəsizliyi sahəsində idarəetmə və nəzarət tədbirlərinin həyata keçirilməsində son dövrlərdə konseptual dəyişikliklər baş verir. Bəzi inkişaf etmiş ölkələr qida təhlükəsizliyini tənzimləmək üçün resursları yüksək riskli sahələrə və spesifik problemlərin həllinə yönəldirlər. Müasir qida təhlükəsizliyi sistemlərinin işlənil bəzirlənməsində, onların struk-turunda, tətbiqində və fəaliyyətində bir sıra fərqli prinsiplər və təmayüllər nəzərə çarpır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (bundan sonra - FAO) qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında kompleks yanaşmanın tətbiqi məqsədilə qida təhlükəsizliyinə nəzarət sistemlərinin əsas hədəflərini hazır məhsulun yoxla-nılmasına deyil, qida zəncirinin bütün mərhələlərinə, yeni ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya proseslərinə nəzarətin həyata keçirilməsini tövsiyə edir. Bu prinsipin tərəfdarları qida zəncirinin bütün mərhələlərində profilaktik tədbirlər görülməsinin son mərhələdə yoxlamalar aparılaraq normalara uyğun olmayan məhsuldan imtina edilməsindən daha səmərəli və effektiv olduğunu bildirirlər.

FAO və ÜST qida təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə elmə əsaslanan risklərin təhlilini əsas yanaşma kimi irəli sürürlər. Risklərin qiymətləndirilməsi insan sağlamlığı və həyati üçünlü təhlükə ehtimalının və onun ciddiyyətinin müəyyən edilməsində vacib amildir. Risklərin qiymətləndirilməsi qida mənsəli təhlükələrin xarakterinə uyğun olaraq onların qarşısının alınması, aradan qal-dırılması və ya ləğv edilməsi üçün təsiri müdaxilə tədbirlərinin və strategiyaların müəyyənləşdirilməsinə imkan yaradır.

Nəzarət funksiyasını həyata keçirən qurumun elmi bazasının olması qida təhlükəsizliyi ilə bağlı düzgün və obyek-tiv qərarların qəbul edilməsi nöqteyi-nəzərindən zəruridir. Bu məqsədlə nəzarət funksiyasını həyata keçirən qurumun tabeliyində elmi komitələr yaradılır. Elmi komitələrin rolu risklərin qiymətləndirilməsi zamanı texniki sualları, qida standartlarına və qaydalarına, tənzimlənmənin təsirini ölçən monitorinq və qiymətləndirməyə dair məsələləri əhatə edən tövsiyələr verməkdən ibarətdir.

Avropa İttifaqına üzv dövlətlərdə və digər inkişaf etmiş ölkələrdə qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri məhsulların təhlükəsizliyinə görə birbaşa məsuliyyət və öhdəlik daşı-yırlar, tənzimləyici qurumlar isə nəzarət tədbirlərini həyata keçirməklə icarının vəziyyəti yoxlayırlar.

Qida təhlükəsizliyinin təmin olunma-sında beynəlxalq təşkilatların və müvafiq konvensiyaların rolu böyükdür. FAO, ÜST, Kodeks Alimentarius Komissiyası, “Bitki

DÖVLƏT PROQRAMI

mühafizəsi haqqında” Beynəlxalq Kon-vensiya, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı milli qida təhlükəsizliyi orqanları ilə əməkdaşlıq edir, qida təhlükəsizliyi proqramlarının beynəlxalq səviyyədə qəbul edilmiş qərar və tövsiyələrə, habelə beynəlxalq qida standartlarına uyğunlaşdı-rılmasında onlara kömək göstərirlər.

3. Azərbaycanda qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ hüquqi aktların və maddi-texniki baza-nın təkmilləşdirilməsinə, nəzərəcarpan nailiyyətlər əldə olunmasına geniş imkan-lar yaratmışdır.

İndiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 640 nömrəli Sərəncamı ilə 2001–2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqra-mı”, 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilmiş, həmçinin bu islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunmuşdur.

Ölkənin ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində (ilkın məlumatlara əsasən) 2018-ci ildə əsas ərzaq məhsulları ilə ödənilməsinə səviyyəsi et və et məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq konservləri üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarın üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil etmişdir.

Qida təhlükəsizliyi ilə bağlı vahid səlahiyyətli qurum yaradılanadək ölkədə qida təhlükəsizliyi müxtəlif dövlət orqanları və qurumları tərəfindən məhsulların dövlət gigiyena qeydiyyatına alınması, gigiyenik sertifikatın verilməsi, milli standartlara uyğunluğun təsdiq edilməsi üçün serti-fikatlşdırılmanın təkmilləşdirilməsinə, habelə risklərə əsaslanmayan dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi yolu ilə təmin edildirdi. Qida təhlükəsizliyinin təmin olunması baxı-mından yekun məhsulun sertifikatlaşması tələb olunurdu və dövlət nəzarəti zamanı sertifikatın mövcudluğuna diqqət yetirilirdi, nəzarət tədbirləri risklərə əsaslanmırdı, tətbiq olunan milli standartların ekseriyyəti müasir və beynəlxalq tələblərə cavab ver-mirdi və bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyac duyulurdu. Bunlarla yanaşı, qida təhlükəsizliyinə nəzarət və dövlət tənzimləməsi sahəsində paralellik və təkrarçılıq hallarına da rast gəlinirdi.

Ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirmək, bu sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Res-publikası Prezidentinin 2017-ci il

10 fevral tarixli 1235 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilmiş, Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılmışdır.

Qida təhlükəsizliyi sahəsində aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 28 nömrəli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində qida zəncirinin bütün mərhələlərinə nəzarətin mərkəzləşdirilmiş şəkildə aparıl-masına imkan yaradan bir sıra dəyişikliklər edilmiş, bu islahatlar çərçivəsində qida təhlükəsizliyi sahəsində mövcud olan nor-mativ hüquqi baza təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli qərarı ilə Nizamnaməsi və strukturu təsdiq edilən Qida Təhlükəsizliyi İnstitutunun əsas fəaliyyət istiqamətləri qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparılması, risklərin elmi prinsiplərə əsaslanmaqla qiymətləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlan-ması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətləri göstərilməsi, qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi kimi müəyyənləşdirilmişdir.

Bundan əlavə, qida təhlükəsizliyinə nəzarət sahəsində aparılan islahatlara uyğun olaraq, müvafiq dövlət orqanlarının mövcud maddi-texniki bazaları və labora-toriyaları Qida Təhlükəsizliyi Agentliyinin balansına verilmişdir.

Dövlət Proqramı qida məhsullarının təhlükəsizliyinə və minimum keyfiyyət göstəricilərinə dair tələblərin norma-laşdırılmasına, məhsulların sertifikat-laşdırılmasının təkmilləşdirilməsinə, qida zənciri mərhələlərində fəaliyyət göstərən subyektlərin qeydiyyatına alın-ması və dövlət reyestrinin aparılmasına, qida təhlükəsizliyinin təmin edilməsinə təsərrüfat subyektlərinin rolunun və məsuliyyətinin artırılmasına, eləcə də qida təhlükəsizliyi sahəsində risklərə əsaslanan dövlət nəzarəti sisteminin formalaşdırılma-sı istiqamətində görülen tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsinə zəmin yaradacaqdır.

4. Strateji bəxış

Dövlət Proqramı üzrə 2025-ci ilədək strateji bəxış əhalinə sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənsəli xəstəliklərin nəzərəcarpacaq dərəcədə azalması-na, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmağı nəzərdə tutur.

5. Dövlət Proqramının məqsədləri

Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

5.1. qida təhlükəsizliyi sahəsində nor-ma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması;

5.2. əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənsəli xəstəliklərin nəzərəcarpacaq dərəcədə azaldılması;

5.3. qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görməklə, onların rəqabətqabiliyyətiliyinin və xarici bazarlara ixrac potensialının artırılması;

5.4. kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq prepa-ratlarına nəzarət tədbirlərini gücləndirməsi, rəqabətqabiliyyətiliyinin və xarici bazarlara ixrac potensialının artırılması;

5.5. qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi;

5.6. qida təhlükəsizliyinin təmin olun-ması üçün ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqla-rının qabaqcıl təcrübələr əsasında təmin edilməsi;

5.7. qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkədə heyvan və bitki sağ-lamlığının təmin edilməsi;

5.8. ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsi.

6. Dövlət Proqramının əsas istiqamətləri

Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri aşağıda qeyd olunan prioritet istiqamətlər üzrə qruplaşdırılmışdır:

6.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın təkmilləşdirilməsi;

6.2. qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində infrastruktur təminatının yaxşılaşdırılması;

6.3. qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi;

6.4. qida təhlükəsizliyi sahəsində elmi sübutlara əsaslanan və beynəlxalq tələblərə cavab verən risklərin təhlili siste-minin formalaşdırılması;

6.5. qida təhlükəsizliyinin təmin edilməsi üçün müasir tələblərə cavab verən qeydiyyat, təsdiq və sertifikatlaşdır-ma sisteminin qurulması və bu sahədə bir pəncərə prinsipinin tətbiqi;

6.6. qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması;

6.7. heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması;

6.8. bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması;

6.9. qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özel sektor əməkdaşlığının inkişaf etdirilməsi;

6.10. qida təhlükəsizliyi sahəsində mü-asir texnologiyaların və innovativ həllərin tətbiqi;

6.11. qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

6.12. qida təhlükəsizliyi ilə bağlı

əhalinin maarifləndirilməsi, sağlam qida-larınmanın təşviqi və istehlakçı hüquqlarının qorunması.

Bu istiqamətlər üzrə tədbirlərin hər bi-rinin icrasının qiymətləndiriləcəyi əsas icra göstəriciləri əvvəlcədən müəyyən olun-muşdur ki, bu da Dövlət Proqramının daha uğurlu icrasına imkan yaradacaqdır.

7. Dövlət Proqramının maliyyələşmə mənbələri

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

7.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyətli dövlət orqanları (qurumları) üçün müvafiq il üzrə dövlət büdcəsində nəzərdə tutul-muş vəsait;

7.2. büdcədənkenar fondlar;

7.3. yerli və xarici investisiyalar;

7.4. beynəlxalq təşkilatların maliyyə vəsaiti;

7.5. qanunla qadağan edilməyən digər mənbələr.

8. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Dövlət Proqramının son icra ili olan 2025-ci ildə aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

8.1. qida təhlükəsizliyinə dair nor-ma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması;

8.2. laboratoriya analizlərinin nəticələri ilə bağlı dəqiqlik göstəricisinin 95%-ə çatdırılması;

8.3. qida mənsəli zəhərlənmə halları-nın sayının azaldılması;

8.4. qida və kənd təsərrüfatı məhsullarının (inkişaf etmiş ölkələrin bazar-ları da daxil olmaqla) ixracının artırılması;

8.5. ixrac olunan qida və kənd təsərrüfatı məhsullarından idxalçı ölkələrin imtina etməsi hallarının minimuma endirilməsi;

8.6. insanlar arasında zoonoz xəstəliklərə yoluxma hallarının sayının azaldılması;

8.7. bitki mühafizəsi vasitələrindən yanlış istifadə ilə bağlı yaranan zəhərlənmə hallarının azaldılması;

8.8. qida təhlükəsizliyi ilə bağlı apa-rılan fundamental və tətbiqi tədqiqatların sayının iki dəfə artırılması;

8.9. qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarla-rın nəzarət və tənzimləmə fəaliyyətindən məmnunluq dərəcəsinin yüksəldilməsi;

8.10. qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin iri müəssisələrdə 90 faiz, orta müəssisələrdə 50 faiz səviyyəsinə çatdırılması.

9. İcra, monitorinq və qiymətləndirmə

Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət or-qanı işçi qruplar yaradacaqdır. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtın-da və səmərəli icrasına məsul olacaqlar.

Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün Proqramın beynəlxalq metodolo-giyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaqdır. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.

Sıra №-si	Tədbirin adı	Əsas icraçı qurum	Digər icraçılar	İcra müddəti (illər üzrə)
1	2	3	4	5
10.1 Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi				
10.1.1.	“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi Xarici İşlər Nazirliyi	2019
10.1.2.	Sanitariya, baytarlıq və fitosanitar norma və qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılması və (və ya) yeni norma və qaydaların hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi	2019 – 2022
10.2. Qida təhlükəsizliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması				
10.2.1.	Qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyaların diaqnostik qiymətləndirilməsinin aparılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2019
10.2.2.	Qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların-yaradılması və maddi-texniki təchizatının təmin edilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2019 – 2022
10.2.3.	Qida təhlükəsizliyi sahəsində milli istinad laboratoriyasının yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2020
10.2.4.	Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyaların milli və beynəlxalq akkreditasiyasının keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2022
10.2.5.	Qida Təhlükəsizliyi Agentliyinin aparatının və regional bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	2019 – 2021
10.2.6.	Heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnosti-kasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	yerli icra hakimiyyəti orqanları	2019 – 2023
10.2.7.	İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması imkanlarının nəzərdən keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC	2019 – 2021
10.3. Qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi				

10.3.1.	Qida məhsullarının təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılması məqsədilə mövcud beynəlxalq və yerli elmi tədqiqat işlərinin məlumat bazasının yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2025
10.3.2.	Ölkədə qida mənsəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2020
10.3.3.	Qida Təhlükəsizliyi İnstitutunun elmi potensialının gücləndirilməsi	Qida Təhlükəsizliyi Agentliyi		2019 – 2020
10.3.4.	Qida təhlükəsizliyi təlim mərkəzinin təsis edilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi	2019 – 2020
10.3.5.	Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla, təhsilin müxtəlif pillələri üçün yeni müvafiq tədris proqramlarının hazırlanması	Təhsil Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi,Səhiyyə Nazirliyi	2019 – 2021
10.3.6.	Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyataü keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Təhsil Nazirliyi	2019 – 2025
10.3.7.	İstedadlı gənclərin qida təhlükəsizliyi üzrə xarici ölkələrdə təhsil almaq imkanlarının genişləndirilməsi və müvafiq proqramların həyata keçirilməsi	Təhsil Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	2019 – 2025
10.3.8.	Qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış təhsil müəssisələri ilə əlaqə yaradılması və tərəfdaşlıq mexanizminin qurulması	Qida Təhlükəsizliyi Agentliyi	Təhsil Nazirliyi	2019 – 2020
10.4. Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması				
10.4.1.	Beynəlxalq təcrübə nəzərə alınmaqla, risklərin təhlili metodologiyasının və qaydasının hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Ədliyyə Nazirliyi	2019
10.4.2.	Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti-obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi,Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası	2019 – 2020
10.4.3.	Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün risk profillərinin hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi	2019 – 2020

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün

DÖVLƏT PROQRAMI

(*əvvəli 8-ci səhifədə*)

10.4.4.	Qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fəvqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Fəvqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, yerli icra hakimiyyəti orqanları	2019 – 2020
10.5. Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi				
10.5.1.	Qida obyektlərinin və subyektlərin qeydiyyatı və təsdiqi ilə bağlı prosedurların beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi	2019 – 2020
10.5.2.	Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmalı olan qida məhsullarının (qida əlavələrinin, bioloji aktiv qida maddələrinin və s.) dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı yeni mexanizmin formalaşdırılması	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi	2019 – 2020
10.5.3.	Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri və obyektləri, habelə qida məhsullarının istehsalı və ticarət axınları üzrə məlumat bazasının yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Fəvqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2020
10.5.4.	Baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının verilməsi ilə bağlı mövcud sistemin beynəlxalq tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Xarici İşlər Nazirliyi	2019 – 2020
10.5.5.	İxrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı iş aparılması və idxalçı ölkələr tərəfindən tanınması istiqamətində tədbirlərin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi	2019 – 2022
10.5.6.	“Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Təvsiyə olunur: Qafqaz Müləhmanları İdarəsi	2019 – 2020
10.6. Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması				
10.6.1.	Qida subyektlərinin və obyektlərinin risk göstəriciləri ilə bağlı məlumat bazasının yaradılması və risk qruplaşdırılmasının aparılması	Qida Təhlükəsizliyi Agentliyi	Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2025
10.6.2.	Qida subyektlərinin və obyektlərinin risk göstəriciləri əsasında reytinginin müəyyənləşdirilməsi üçün mexanizmin formalaşdırılması	Qida Təhlükəsizliyi Agentliyi	İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2020
10.6.3.	Qida məhsullarının, baytarlıq və fitosanitar nəzarəti tətbiq olunan yüklərin ölkəyə idxalına nəzarət üçün yeni mexanizmin hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC	2019 – 2020
10.6.4.	Qida təhlükəsizliyi sahəsində sınaq nümunələrinin götürülməsinə dair norma və qaydaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2025
10.6.5.	Qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsi sisteminin formalaşdırılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2022
10.6.6.	İnsan sağlamlığı üçün təhlükəli hesab edilən və yüksək risk daşıyıcısı olan qida məhsullarının geri çağırılması və yığışdırılması ilə bağlı mexanizmlərin hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2020
10.6.7.	Xüsusi təyinatlı qida məhsullarının (pəhriz, uşaq yeməkləri və s.) istehsalına, emalına və dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi	2019 – 2020
10.7. Heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması				
10.7.1.	Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2025
10.7.2.	Heyvan sağlamlığı ilə bağlı risklərin idarə olunması mexanizmlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2020
10.7.3.	Heyvan sağlamlığı sahəsində baytarlıq xidmətlərinin keyfiyyət səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	2019 – 2025
10.7.4.	Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatları, hormon və antibiotik qalıqlarının monitorinq proqramının hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2020
10.7.5.	Kənd təsərrüfatı və ev heyvanlarının profilaktiki peyvəndlənməsinin təşkili	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	mütəmadi
10.7.6.	Baytarlıq təyinatlı antitimikrob preparatlardan istifadənin və stress faktorlarının azaldılması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	2019 – 2020
10.7.7.	Balıq və digər su bioreurslarının qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2020
10.7.8.	Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Qeyri-Hökumət Təşkilatları	2019 – 2020
10.7.9	Heyvan sağlamlığı sahəsində bufer, kompartiment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2025
10.8. Bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması				
10.8.1.	Əkin təyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi	2019 – 2021
10.8.2.	Beynəlxalq təcrübə nəzərə alınmaqla, bitki sağlamlığı ilə bağlı risklərin təhili mexanizminin yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2020
10.8.3.	Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyəti orqanları	2020 – 2025

10.8.4.	Bitki sağlamlığı sahəsində göstərilən fitosanitar xidmətlərin səviyyəsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	2019 – 2025
10.8.5.	Bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsinə və istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC	2019 – 2020
10.8.6.	Bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinq proqramının hazırlanması və icrasının təmin edilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi	2021 – 2022
10.8.7.	Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi	Kənd Təsərrüfatı Nazirliyi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2025
10.8.8.	Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi	Kənd Təsərrüfatı Nazirliyi	Qida Təhlükəsizliyi Agentliyi	mütəmadi
10.9. Qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özel sektor əməkdaşlığının inkişaf etdirilməsi				
10.9.1.	Qida təhlükəsizliyi sahəsində dövlət-özel sektor əməkdaşlığı üzrə platformaların yaradılması istiqamətində tədbirlər görülməsi	Qida Təhlükəsizliyi Agentliyi	İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2019 – 2025
10.9.2.	Özəl baytarlıq xidməti subyektlərinin yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi	Kənd Təsərrüfatı Nazirliyi		2019 – 2022
10.9.3.	Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP və digər beynəlxalq standartların) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi		2019 – 2025
10.9.4.	Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi sahəsində qanunvericilik tələblərinin yerinə yetirilməsinə texniki dəstək göstərilməsi və xüsusi proqramların həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2025
10.9.5.	Baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən özəl heyvan kəsimi və satış mərkəzlərinin yaradılmasının dəstəklənməsi	Qida Təhlükəsizliyi Agentliyi	İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2020
10.10. Qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqi				
10.10.1.	Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması	Qida Təhlükəsizliyi Agentliyi	Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2020
10.10.2.	Qida təhlükəsizliyi sahəsində elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiya olunması	Qida Təhlükəsizliyi Agentliyi	Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2020
10.10.3.	Aidiyyəti dövlət orqanlarına (qurumlarına) məxsus məlumat bazalarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	2019 – 2021
10.10.4.	Qida təhlükəsizliyi sahəsində nəzarətin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə aparılması istiqamətində tədbirlərin görülməsi	Qida Təhlükəsizliyi Agentliyi		2019 – 2025
10.10.5.	Qida təhlükəsizliyi sahəsində mobil tətbiqlərin yaradılması və tətbiq edilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2019 – 2025
10.11. Qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi				
10.11.1.	Digər dövlətlərin qida təhlükəsizliyi üzrə səlahiyyətli qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, sertifikatlaşdırma, qeydiyyat və təsdiq nəticələrinin qarşılıqlı tanınması istiqamətində tədbirlərin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Xarici İşlər Nazirliyi	2019 – 2025
10.11.2.	Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini Avropa Komissiyasının səlahiyyətli qurum kimi tanıması istiqamətində tədbirlərin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Xarici İşlər Nazirliyi	2019 – 2023
10.11.3.	Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (Codex Alimentarius, OIE, IPPC, WHO, FAO daxil olmaqla) əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Xarici İşlər Nazirliyi	2019 – 2025
10.11.4.	Qida təhlükəsizliyi sahəsində beynəlxalq layihələrin həyata keçirilməsi və donor təşkilatların fəaliyyətinin əlaqələndirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi	2019 – 2025
10.12. Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması				
10.12.1.	Qida təhlükəsizliyi sahəsinə ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	QHT-lərə Dövlət Dəstəyi Şurası	2019 – 2025
10.12.2.	İstehlakçıların qida təhlükəsizliyi baxımından hüquqlarının qorunması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi və müvafiq sahədə aşkarlanan qanun pozuntularına operativ müdaxilə sisteminin işlənilib hazırlanması	Qida Təhlükəsizliyi Agentliyi	Daxili İşlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019 – 2021
10.12.3.	Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2025
10.12.4.	Sağlam və rəasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2019 – 2025
10.12.5.	Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)	Qida Təhlükəsizliyi Agentliyi	Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları	mütəmadi
10.12.6.	Məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanma ilə bağlı mövzuların tədrisi, müsabiqələrin keçirilməsi	Qida Təhlükəsizliyi Agentliyi	Təhsil Nazirliyi	2019 – 2025

(*əvvəli qəzetimizin 23, 24, 26 aprel 2019-cu il tarixli saylarında*)

Müvəqqəti hökumətin “Türkiyə Ermənistanının idarəsi haqqında” qərarı (1917, fevral – oktyabr)

Müvəqqəti hökumət prinsip etibarı ilə ermənipərəst hökumət idi. Xarici işlər naziri P.N.Milyukov daha fəal idi. Baş nazir A.F.Kerenski isə daşnakların məhkəməsi zamanı onların vekili olmuşdu.

Milyukovun yaxından dəstəyi ilə 1917-ci ilin aprelində “Türkiyə Ermənistanının idarəsi haqqında” qərar qəbul edildi. Müvəqqəti hökumət bu qərarı qəbul etməklə qalmadı, onun reallaşdırılması ilə əlaqədar addımlar da atdı. Ermənilər bu qərarı dəstəkləməklə, eyni zamanda, əsas ümidlərini işğal edilmiş ərazilərdəki Rusiya ordusuna bağlamışdılar. 1917-ci ilin oktyabrında bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi ilə bu plan da aradan qalxdı.

Erməni Milli Şurası: ermənilərin Azərbaycanda milli-siyasi təşkilatlanması (1917-ci il noyabr – 1918-ci il aprel)

1917-ci ilin fevral inqilabı erməni elitasını hərəkətə gətirdi. Sentyabrın sonu–oktyabrın əvvəllərində Tiflisdə keçirilən qurultaydan sonra Erməni Milli Şurası yaradıldı. 15 üzvdən 6-sı daşnak idi. Bu onu göstərirdi ki, ermənilərin siyasi fəallığı yetdi daşnakların əlinə keçib. Erməni Milli Şurasının üzvləri 1917-ci ilin oktyabr çevrilişindən sonra meydana gələn Zaqafqaziya Komissarlığında, Ümumrusiya Müəssisələr Məclisi qovulduqdan sonra çağırılan Zaqafqaziya Seyminə də həlledici rola malik idilər.

I Dünya müharibəsi başlandıdan bəri bir-birini əvəz edən hakimiyyətlərin– çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyasının Osmanlı dövlətinə yönəlmiş siyasi fəallığında yeni şəraitə uyğun dəyişiklik etdi: Zaqafqazıyanın milli kantonlara bölünməklə Rusiyanın tərkibində muxtar olması ideyasını müdafiə etdi. Bununla eyni zamanda, Erməni Milli Şurası “Türkiyə Ermənistanı”nın öz müqəddəratını təyin hüququnu da irəli sürdü.

Sovet Rusiyasının “Türkiyə Ermənistanı haqqında” dekreti

Sovet Rusiyası da ermənilərin rəğbətini qazanmaq üçün avantürist addım atdı. Rusiya Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret verdi. Elə həmin vaxt millətlər məsələsi üzrə xalq komissarı İ.V.Stalinin “Pravda” qəzetində “Türkiyə Ermənistanı” haqqında kiçik məqaləsi çap edildi. Dekret az bir müddət sonra, 1918-ci il 15 (28) yanvarda III Ümumrusiya Sovetlər qurultayı tərəfindən qəbul olundu.

Dekretdə erməni xalqının “Türkiyə Ermənistanı”nda tam müstəqilliyədək öz müqəddəratını təyin etmək hüququnun tanınması bildirilir və qeyd edilir ki, bu hüququn həyata keçirilməsi erməni xalqının azad referendumu üçün mütləq zəruri olan bir sıra ilk təminatlar şəraitində mümkündür. Buna təminatlar kimi “Türkiyə Ermənistanı” hüddullarından qoşunların çıxarılması, qaçqın və məcburi köçürülmüş ermənilərin maneəsiz geri qayıtması, erməni xalqının deputatlar soveti şəklində “Türkiyə Ermənistanı”nın Müvəqqəti Xalq İdarəsinin yaradılması və s. olması göstərilirdi.

Dekretin həyata keçirilməsində əsas rol Sovet Rusiyasının Qafqaz işləri üzrə müvəqqəti fəvqəladə komissarı təyin edilmiş S.Şaumyana ayrılırdı. Dekretin qeydində

“Türkiyə Ermənistanı”nın coğrafi sərhədlərinin müəyyən edilməsindən bəhs olunur və göstərilirdi ki, bu coğrafi sərhədlər erməni xalqının, qarışıq və mübahisəli bölgələrin müsəlman və digər əhalisinin demokratik yol ilə seçilmiş nümayəndələri ilə razılaşma əsasında, Şaumyan ilə birlikdə müəyyən edilməlidir. Bu dekret, sadəcə, bir deklarasiya olduğundan heç bir praktik əhəmiyyətə malik olmadı.

Trabzon konfransı: ermənilərin “Türkiyə Ermənistanı” iddiasının uğursuzluğu (1918-ci il 1 – 14 mart, 14 aprel)

Bolşeviklər tərəfindən Müəssisələr Məclisi qovulduqdan sonra Zaqafqaziya hökumətinin yenidən siyasi strukturlaşması aparıldı. 1918-ci ilin fevralında Zaqafqaziya Seymi yaradıldı. Seymin ilk addımlarından biri xarici siyasət sahəsində oldu. 10–23 fevralda Seym Osmanlı

Demokratik Federativ Respublika elan olundu.

Ermənilər Osmanlı imperiyasının Zaqafqaziyada əsas siyasi qüvvəyə çevrilməsi nəticəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsindən qorxuya düşməyə başladı. Bunun nəticəsində onlar azərbaycanlılara qarşı yeni soyqırma başladılar.

İrəvan və ətraf torpaqlarda erməni işğal idarəsinin yaradılması və azərbaycanlılara qarşı soyqırımı (1918-ci il mart – may)

İrəvan və ətrafında etnik təmizləmə nəticəsində ələ keçirilmiş Azərbaycan torpaqları qaçqınlar vasitəsi ilə erməniləşdirilməyə və burada işğal üsul-idarəsi yaradılmağa başlandı. Bu məqsədlə hələ 1917-ci ilin dekabrında İrəvanda təşkil edilmiş şəhər hakimiyyətinin müvəqqəti idarəsinin rəhbərliyində dəyişiklik edildi. Erməni

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

üzürlə yaşayış məskənləri dağıdıldı.

Osmanlı ordusunun İrəvan istiqamətində yürüşü nəticəsində ələ keçirilmiş Qars, Aleksandropol və digər yaşayış məskənlərinin erməni əhalisi də qaçaraq İrəvana gəlməkdə davam edirdi. Ermənilər Osmanlı ordusunu dayandırmaq

keçirdi. Aprelin 25-də isə Bakı Xalq Komissarları Soveti təşkil olundu.

Bu hakimiyyət də faktik olaraq şəhərdə hakimiyyəti silah gücünə qəsb etmiş işğalçı üsul-idarə idi. İrəvanda və Bakıda qurulmuş rejim antiazərbaycan mahiyyəti daşıyırdı. İrəvan işğal rejimi Bakını Azərbaycandan ayıraraq Ermənistanın mərkəzinə çevirmək istəyir, Bakı rejimi isə şəhəri və ətrafını Rusiyaya birləşdirmək istəyirdi. Bu iki işğal rejimi arasında sıx əlaqə var idi. Digər tərəfdən 1918-ci ilin sentyabrında Bakı azad edilərkən Azərbaycanın bu tarixi hüququ İrəvan rejimini ciddi narahat etdi.

Batumi konfransı: Osmanlı dövləti və Zaqafqaziya Federasiyası (1918-ci il 11 – 26 may)

Osmanlı dövlətinin Seym hökuməti ilə müharibədə qalib gəlməsindən sonra diplomatik münasibətlər fəallaşdı. Yeni konfransın Batumidə keçirilməsi qərara alındı. Konfrans öncəsi Osmanlı dövləti ilə Almaniya arasında yaranan intriqa da onun işinə və Zaqafqazıyanın sonrakı taleyinə mühüm təsir göstərdi.

Konfrans mayın 11-də açıldı. Bu konfrans diplomatia tarixində bir sıra xüsusiyyətləri ilə tarixə keçib. Osmanlı dövləti ilə Zaqafqaziya Federasiyası nümayəndələri arasında konfransın gedişində ciddi format dəyişikliyi baş verdi. Osmanlı dövləti yeni yaranan üç dövlət ilə onu davam etdirdi. Buna görə də konfrans iki raundda davam etdi.

Birinci raund Trabzon konfransından fərqli olaraq ilk və yeganə iclasdan ibarət oldu. Bu iclasda Osmanlı hökuməti tələblərini Zaqafqaziya nümayəndə heyətinə təqdim etdi. Burada Brest müqaviləsi ilə birgə, yeni ərazi tələbləri üstünlük təşkil edirdi. Bundan sonra konfrans pərdəarxası diplomatiya və notalar mübadiləsilə davam etdirildi.

Osmanlı dövlətinin tələb etdiyi ərazilər erməniləri daha mürəkkəb vəziyyətə salırdı, çünki onlar məhz bu ərazilərdə möhkəmlənməyə çalışırdı. Ermənilər vəziyyətdən çıxmaq üçün hər vasitə ilə federasiyanın qalmasını istəyirdi. Konfransın bu raundunda Gürcüstan ilə Almanıyanın yaxınlaşması əsas süjetlərdən biri oldu və gürcülərin müstəqilliyini elan etməsi ilə federasiyanın dağılacağı məsələsi ortaya çıxdı.

Bütün bu dəyişikliklərdən hələ xəbəri olmayan Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Gürcüstanın müstəqilliyini elan etməsindən üç saat sonra, saat 20-də 11 may notasının 72 saat ərzində qəbul edilməsini tələb etdi. Ultimatum qarşı tərəfdən saat 21-də alındı. Osmanlı nümayəndələri Tiflisdə cəryan edən hadisələrdən bir gün sonra xəbər tutdu və qarşı tərəfin nümayəndələrini gözləməyə başladı.

(*ardı var*)

Kərim ŞÜKÜROV,
tarix üzrə elmlər dokтору, professor
Dövlət mükafatı laureatı

“AZƏRBAYCAN MELİORASIYA VƏ SU TƏSƏRRÜFATI” ASC

aşağıdakı obyektlərin tikintisi üçün

AÇIQ TENDER ELAN EDİR

1. Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması.

2. Xaçmaz rayonunda aqroparkın torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər.

3. Ağstafa rayonunun Köçəsgər kəndi yaxınlığında yerləşən hərbi hissənin ərazisində qurut sularının səviyyəsinin aşağı salınması tədbirləri.

4. “Səl və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyektii tərkibində aşağıdakı lotlar üzrə

Lot-1. Yuxarı Şıvan kanalının (pk340+70) Türyançayla kəsişməsindəki dükinin yuyulmasına qarşı mühafizəsi üçün Barraj-fiksatorun təmir-bərpa işləri.

Lot-2. Göyçay rayonu ərazisində Göyçay çayında bağ suqəbuledici qurğunun təmir-bərpası və sələ qarşı mühafizə tədbirləri.

Lot-3. Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparaçay və digər çaylarda sahilibərkitmə işləri.

Lot-4. Qax rayonunun İlisu kəndinin mühafizəsi tədbirləri.

Lot-5. Balakən rayonu ərazisində Mazım, Balakən, Katev və digər çaylarda sahilibərkitmə işləri (Qanix çayı).

Lot-6. Zaqatala rayonu ərazisində Tala, Muxax, Qanix, Katev və digər çaylarda sahilibərkitmə işləri (Siliban çayı).

Lot-7. Oğuz rayonu ərazisində Qala, Daşağılçay və digər çaylarda sahilibərkitmə işləri (Daşağıl çayı).

Lot-8. Gədəbəy rayonu ərazisində Narzan çayında sahilibərkitmə işləri.

Lot-9. Ağsu rayonu ərazisində Ağsuçayda sahilibərkitmə işləri.

Lot-10. Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilibərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi (Ulumçay çayı).

Təndər iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan

Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənib imzalanmış və ikitəq bağlamaqla yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti və bu sahə üzrə təcrübəli mütəxəssislərinin olması;

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a..

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

Telefon - 431-08-64, faks 430-79-57.

Potensial imkanları olan iddiaçıların tenderin əsas şərtlər toplusunun tam destini yuxarıda qeyd olunan ünvandan ala bilərlər. İştirak haqqı hər obyekt üzrə 200 manatdır.

İddiaçıların iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN - 1300300711,

H/h- AZ 10 İBAZ 380700194497 16100216, “Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ0135010000000002944, VÖEN- 9900001881,

SWIFT - İBAZAZ2X (AZIPS-in üzvü)

İştirak haqqı geri qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün tender komissiyasına yazılı müraciət;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə

vergi orqanından arayış;

- hüquqi statusu, qeydiyyat yeri, əsas fəaliyyət yeri və bank rekvizitləri;

- ixtisaslaşma haqqında məlumat;

- 5 ildə yerinə yetirilən tikinti işlərinin ümumi həcmi;

- son 5 ildə yerinə yetirilən analoji xarakterli işlər;

- podratçı tərəfindən qurğuların tikintisində istisman nəzərdə tutulan avadanlıqların əsas növləri;

- inzibati və istehsal sahələrində işləməsi nəzərdə tutulan mütəxəssislərin ixtisası və təcrübəsi;

- iddiaçının maliyyə vəziyyəti barədə məlumat;

- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

İddiaçıların ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 13 may 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.

İddiaçıların tender təklifini isə tenderin əsas şərtlər toplusunun tələbinə uyğun hazırlayıb 2 nüsxədə (əsl və surəti) imzalanıb möhürlənmiş, ikitəq zərfdə 29 may 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 30 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Azəristiliktəchizat” ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot- 1. Xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələri və servis xidmətlərinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli (əlaqələndirici şəxs -Rafiq Əliyevdən , telefon - 579 52 98) ünvanından ala bilərlər .

İştirak haqqı 100 manatdır.

H/h- AZ62AI-İB33010019442200226122

VÖEN- 1700531291

“Kapital Bank” ASC-nin Qaradağ filiali

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ-37NABZ01350100000000001944

SWIFT- ALİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları və digər sənədlər: Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici ildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 may 2019-cu il saat 16.00 -a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 30 may 2019-cu il saat 16.00-a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 31 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 16 fevral və 6 mart 2019-cu il tarixli nömrələrində dərc edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatşənaslı Əsaslı Tikinti və

Təchizat İdarəsinin təhsil müəssisələrinin qazlaşdırılması işlərinin satın alınması üçün keçirilmiş açıq tender prosesinin nəticələri ləğv olunmuşdur.

Tender komissiyası

Qax Rayon İcra Hakimiyyəti

yolların əsaslı təmirinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Qax şəhərinin A.A. Bakıxanov, H.Cavid, M.Hüseynzadə, S.Ə.Şirvani, Babək küçələrində, M.Müftüq küçəsi dənizə 1-də və Cəlayər kəndində yolların əsaslı təmirinin satın alınması.

Lot-2. Qax şəhərinin M.Əmirov, H.Aslanov və H.Tağıyeva küçələrində yolların əsaslı təmirinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 32 (əlaqələndirici şəxs-Elbrus Tağıyevdən, telefon- 0242553392) nömrəli ünvandan ala bilərlər.

Iştirak haqqı hər bir lot üçün 200 manatdır.
H/ñ-AZ 20 İLB 32051019447100201171
VÖEN- 4300015071
Bank- "Kapital Bank" ASC-nin Qax filiali
Kod- 200714
VÖEN- 9900003611

M/ñ-AZ 37 NABZ 01350100000000001944
S.W.I.F.T- AİIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-iddiaçıların işlərin yerinə yetirilməsi üçün potensial imkanları haqqında məlumat;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 iyun 2019-cu il saat 18.00 –a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitə zərfdə 13 iyun 2019-cu il saat 18.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 14 iyun 2019-cu il saat 11.00-da Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ağstafa Rayon İcra Hakimiyyəti

2019-cu ildə rayonda aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3, əlaqələndirici şəxs- Sənan Mustafayevdən (telefon 5-12-05) ala bilərlər.

Təşkilat- Ağstafa Rayon İcra Hakimiyyəti
Ağstafa Rayon YXO
H/ñ- AZ 85AİLB32051019445200201152
VÖEN- 3600071061
Bank- "Kapital Bank" ASC-nin Ağstafa filiali

Kod- 200521
VÖEN- 9900003611
M/ñ- AZ 37 NABZ
01350100000000001944

S.W.I.F.T.BIK AİIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün 20 may 2019-cu il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dayərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş

maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 29 may 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Ağstafa rayonu, Hüseyn Arif küçəsi 3 nömrəli ünvanda yerləşən Ağstafa Rayon İcra Hakimiyyətində 30 may 2019-cu il saat 10.00-da açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Verəm Xəstəlikləri Sanatoriyasının tikintisi işlərinin (tikintinin davamı) satın alınması.

Lot-2. 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin (söküntü işləri) satın alınması.

Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:

-tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
-müəssisənin maddi - texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
-səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövrüysə (10,0 milyon manatdan az olmamaq şərti)ə haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 300 (üç yüz) manat iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.

Rekvizitlər-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN -1400049171

Adı- Dövlət Xəzinedarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/ñ- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BIK: CTREAZ22
H/ñ- AZ81CRTE000000000000002128201
Fond -7, iqtisadi təsnifat -142340, xəzinə hesab kitabı -002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikitə bağlı zərfdə 18 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənəlməlidir. Zərflərin üzərinə əslı və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmayır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 7 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətililiyini göstərəcək son 3 ili əks etdirən və auditdən keçirilmiş balans vəərəqələri

və ya sifarişçini qanə edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender təkliflərinin təqdiminin son tarixi 18 iyun 2019-cu il saat 17.00-dır.

Tenderin açılışı 19 iyun 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax şəhəri H.Aslanov, H.Tağıyeva və M.Əmirov küçələrində görülməç abadlıq işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tenderdə iştirak haqqı 250(iki yüz əlli) manatdır.

Tender iştirakçılarına "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq öz tender təkliflərini möhürlənib imzalanmış, ikitə bağlamada yazılı surətdə təqdim etmək təklif olunur.

Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır:

-aşağı qiymət, yüksək keyfiyyət,analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.

İştirakçılar iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan ala bilərlər(əlaqələndirici şəxs –Mustafa Qabulovdan, telefon - 024-25-5-24-70 və 024-25-5-37-73).

Təşkilat- Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax YXO
H/ñ- AZ20AİLB32051019447100201171
VÖEN-4300088051
Bank- "Kapital Bank"ASC-nin Qax filiali
Kod-200714

VÖEN-9900003611
M/ñ-Az37NABZ01350100000000001944
SWIFT Bik AİIBZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi məbləğinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru " Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri(tender təklifi və bank zəmanəti istisna olmaqla) 3 iyun 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətinı isə möhürlənmiş ikitə zərfdə 13 iyun 2019-cu il saat 18.00-dək Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan yerləşən Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 iyun 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarənin balansında olan dövlət əmlakının (daşınar və daşınmaz) qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması məqsədilə qiymətləndirmə işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. İdarənin balansında olan dövlət əmlakının (daşınar və daşınmaz) qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması məqsədilə qiymətləndirmə işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 150 manat iştirak haqqını göstərilən hesaba

köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi 20 nömrəli (əlaqələndirici şəxs-Nadir Quliyevdən, telefon-(012) 492-11-75) ünvandan ala bilərlər.

VÖEN-1700711731

H/ñ- AZ20İBAZ38090019446067875204

Bank- "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəz filiali

Kod- 805722

M/ñ- AZ03NABZ01350100000000002944

VÖEN BANK- 9900001881

SWIFT- İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün 20 may 2019-cu il saat 17.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dayərinin 1 faizi həcmində bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fondu borcun olub- olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tender təkliflərini və bank

zəmanətlərini 30 may 2019-cu il saat 17.00- dək tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 31 may 2019-cu il saat 11.00-da Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi 20 nömrəli ünvanda açılacaqdır. Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti limandakı terminallarda gəmilərin təhlükəsiz yanalma əməliyyatlarının təşkili üçün xidmətlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

I. Tenderdə iştirak üçün təqdim edilməli sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi.

Müsbəqədə iştirak haqqında müraciət (imzalanıb möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "Bakı Limanı") yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:

Müsbəqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiqləyən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixdək həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.

İştirak haqqı 200 manatdır.

İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər.

Hesab nömrələri-
Bank rekvizitləri - "Kapital bank"ın 1 saylı Səbail filiali

Kod- 200059

M/ñ-AZ37NABZ01350100000000001944

VÖEN- 9900003611

SWIFT- AİIBAZ2X

Beneficiary name- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Beneficiary account- AZ27AI-

IB33010019443500206105

VÖEN- 9900065281

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

III. Əsas şərtlər toplusunu alan məlgöndərlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında arayış;

• son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

• son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

• tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• mənşə və uyğunluq sertifikatları;

• digər sənədlər.

Yuxarıdakı sənədlər 20 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.

IV. Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağı

Xarici xəbərlər

İndoneziya

Paytaxt köçürüləcək



Paytaxt Cakartanın Yava adasından köçürülməsi barədə qərar qəbul edilib. Bu barədə İndoneziyanın inkişaf və planlaşdırma naziri Bambang Broconegoro

məlumat verib. Onun sözlərinə görə, qərar əhalinin adadakı böyük sıxlığı ilə əlaqədardır. Nazir bildirib ki, paytaxtın köçürülməsi 10 ilə yaxın vaxt ala bilər.

Xəbəri "İnterfaks" verib.

İsveçrə

Qaraciyər üçün ən faydalı meyvə

Ərik qaraciyər üçün ən faydalı meyvədir.

Bu, Beynəlxalq Alimlər Qrupunun tədqiqatı nəticəsində bəlli olub. Alimlər bildiriblər ki, əriyin tərkibindəki petkin bütün zərərli və təhlükəli maddələrin qaraciyərdən ifraz olunmasına kömək edir. Tədqiqatçıların sözlərinə görə, ərik həm də qanda olan xolesterinin səviyyəsini aşağı salır.

Məlumatı "Nature" yayıb.



Fransa

Çəlləklə okeanı keçdi



72 yaşlı fransız səyyah Jan Jak Savin çəllək ilə Atlantik okeanını keçib. O, jurnalistlərə açıqlamasında deyib: "122 gün 9 saatdan sonra Karib dənizi akvatoriyasına çatdım. Səyahət

bitdi. Hər kəsə təşəkkür edirəm". Xatırladaq ki, o, səfərə ötən ilin dekabrında Kanar adalarından başlayıb. Onun səyahət etdiyi çəlləyin uzunluğu 3, eni isə 2,10 metrdir.

Xəbəri "Liqa.Novosti" verib.

Çin

Ən hündür tunel yolu

Tibet muxtar vilayətində dünyanın ən hündürdə yerləşən tunel yolu istifadəyə verilib. Bildirilir ki, yol dəniz səviyyəsindən 4750 metr yüksəklikdədir.

Lxase şəhəri ilə Ninqçi şəhərlərini birləşdirən tunelin uzunluğu 5,7 kilometrdir.

Məlumatı "Rambler.ru" yayıb.

İngiltərə

Premyer Liqanın ən yaxşı futbolçusu



"Liverpool" futbol klubunun müdafiəçisi Virgil van Deyk 2018-2019-cu il mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. O, İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən

keçirilən səsvermə nəticəsində "Mançester Siti"nin futbolçuları Rahim Sterling, Serxio Aquero, Bernardo Silva, eləcə də "Çelsi"nin kapitanı Eden Hazard və komanda yoldaşı Sadio Maneni geridə qoyub.

Məlumatı "Transfermarkt" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

R.T.ƏRDOĞAN: Türkiyə iqtisadi terror qarşısında geri çəkilməyəcək



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərək bildirib ki, Türkiyə dövləti bu vaxta qədər heç bir hərbi və diplomatik təzyiq qarşısında geri çəkilməyib və bundan sonra da geri çəkilmək niyyəti yoxdur. Xəbəri "Anadolu" agentliyi yayıb.

Dövlət başçısının sözlərinə görə, son illər ərzində Türkiyənin üzlaşdığı çağırışlar dövlətin müəyyən etdiyi kursun düzgün olduğunu bir daha təsdiq edir. R.T.Ərdoğan deyib: "Türkiyə

iqtisadiyyatına təzyiqlər təhlükəlilik dərəcəsinə görə bizim sərhəd yaşayış məntəqələrimizin atəşə məruz qalmasından fərqlənir. Biz tamamilə əminlik ki, başqa yolumuz yoxdur".

M.HACIXANLI,
"Xalq qəzeti"

Parlament seçkilərində sosialistlər irəlidədir

Həftəsonu İspaniyada keçirilən parlament seçkilərində sosialistlər irəlidədir. Bu barədə "Euronews" məlumat yayıb.



Mənbə yazır ki, bülletenlərin 99,9 faizinin hesablanmasıdan sonra İspaniyanın Sosialist İşçi Partiyası 350 nəfərlik konqresdə (parlamentin aşağı palatası) 123 mandatla sahib olub. İkinci yerdə 66 mandatla sağçı Xalq Partiyası, üçüncü yerdə isə 57 mandatla mərkəzi Vətəndaşlar Partiyası qərarlaşıb. Solçuların "Unidas Podemos" koalisiyası isə aşağı palatada cəmi 42 yer qazanıb. İfrat sağçı VOX partiyası isə ilk dəfə olaraq konqresin deputatları

sırasına daxil ola bilib (24 mandat). Parlamentdə digər yerləri isə müxtəlif muxtar cəmiyyətləri təmsil edən milliyyətçi partiyalar bölüşdürüb.

Baş nazirin təsdiq edilməsi üçün mütləq əksəriyyətin – 176 deputatın dəstəyini qazanmaq lazımdır.

Qeyd edək ki, İspaniyada yenidən hökumətin formalaşdırılması və büdcənin təsdiqi perspektivinə gəldikdə isə,

sosialistlər qələbəyə baxmayaraq çətin vəziyyətə düşüb. Siyasi təhlilçilər bildirirlər ki, indi "İspaniyanın sosialist işçi partiyası" bütün hallarda bundan əvvəl hökumət koalisiyasından çıxaraq növbədənəkar seçkilərə səbəb olan Kataloniya partiyalarının simasında dəstək axtarmalıdır.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Keçən il dünya üzrə hərbi xərclər 1,82 trilyon dollara yüksəlib

2018-ci ildə dünya ölkələrinin hərbi məqsədlər üçün ayırdığı vəsait 2,6 faiz artaraq 1,82 trilyon dollara çatıb. Bu barədə "Interfax" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə məlumat Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutunun məruzəsində yer alıb. Məruzədə qeyd edilir ki, dünya ölkələrinin hərbi xərcləri ardıcıl olaraq ikinci ildir ki, artmaqda davam edir.

Ümumiyyətlə isə son 30 ildə ən yüksək həddə çatıb. Eyni zamanda, hərbi xərclər dünya ÜDM-nin 2,1 faizini təşkil edib.

Siyasi təhlilçilər qeyd edirlər ki, müdafiəyə daha çox pul xərcləyən ölkələr arasında birinci pillədə ABŞ qərarlaşıb – 649 milyard dollar. Siyahıda ikinci yeri



Çin (250 milyard dollar), üçüncü yeri Səudiyyə Ərəbistanı (67,6 milyard dollar) tutub. Siyahıda ilk beşliyi Hindistan (66,5 milyard dollar) və Fransa (63,8 milyard dollar) tamamlayır. Rusiyanın 2018-ci ildə müdafiə xərcləri azalaraq 61,4 milyard dollar təşkil edib. Bu, ölkənin hərbi xərclər reytingində ilk beşliyi tərk edərək altıncı pilləyə enməsi ilə nəticələnib.

Məlumat üçün deyək ki, NATO ölkələri ümumilikdə, 2018-ci ildə hərbi məqsədlər üçün 963 milyard dollar xərcləyib. 2017-ci ildə isə alyansın müdafiə xərcləri 900 milyard dollar olub.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Hava proqnozu


➤ **Aprelin 30-da**
➤ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin şəhər bəzi yerlərdə zəif duman olacaq, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
➤ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.
➤ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,**

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə lokal qisəməddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
➤ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
➤ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə lokal qisəməddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər ayrı-ayrı

yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 15-20 dərəcə isti olacaq.
➤ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq.
➤ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-13, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti olacaq.

Aleksandr LUKAŞENKO: ATƏT məkanında həllini gözləyən problemlər var – Dağlıq Qarabağ, Dnestriyani...

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ATƏT Avropa regionundakı münaqişələrə göz yummamalıdır. O, təşkilata üzv dövlətlərin başçılarını təhlükəsizlik sahəsindəki problemləri həll etmək üçün görüş keçirməyə çağırıb. Məlumatı RİA "Novosti" verib.



"Bizim ümumi evimizdə həllini gözləyən problemlər yığılıb qalıb – Dağlıq Qarabağ, Dnestriyani... Bunlara indi Ukrayna da əlavə olunub, bu, artıq ciddi münaqişədir, çoxları hətta müharibə adlandırırlar. Mən bu məsələlərə zəif reaksiya verdiyinə görə ATƏT-i tez-tez tənqid edirəm, axı bunlar ATƏT-in birbaşa vəzifəsidir. Bu təşkilat, hər şeydən əvvəl, Avropada təhlükəsizliyə cavabdehdir. Bu problemlərə heç bir halda göz yummaq olmaz", – deyərək Lukaşenko dünən Minskə ATƏT Parlament Assambleyasının sədri Georgi Sereteli ilə görüşü zamanı bildirib.

Belarus Prezidenti ATƏT

üzvü olan dövlət başçılarını yenidən tənqid edib ki, onlar çoxdandır regiondakı problemləri müzakirə etmək və yaranmış vəziyyətdən çıxış yollarını tapmaq üçün toplaşmırlar. "İstanbul sammitindən (1999-cu il) sonra dövlət başçıları geniş mənada toplaşmayıblar, amma bu, çox vacibdir. Toplaşmaq və məsələləri həll etmək lazımdır. Əgər həll etmək mümkün olursa, o zaman heç olmasa çıxış yollarını, hansısa perspektivləri müəyyənləşdirmək olar".

Xatırladaq ki, bir qədər əvvəl Lukaşenko xalqa və

ölkə parlamentinə müraciətə bəyan etmişdi ki, ATƏT-ə üzv olan dövlətlərin başçıları Donbas münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəlməlidirlər.

Qeyd edək ki, Ukraynada 2014-cü ilin aprelindən başlayan münaqişə nəticəsində, BMT-nin məlumatına görə, 13 min nəfər həlak olub. Hazırda tərəflər arasında atəşkəs elan olunsa da, atışmalar davam edir.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

"Qazprom"un gəliri rekord həddə çatıb



2018-ci ildə Rusiyanın "Qazprom" şirkətinin xalis gəliri rekord həddə-1,46 trilyon rubla çatıb. İl ərzində xalis gəlir iki dəfə artıb.

Bir sözlə, bu göstərici bazar iqtisadiyyatı proqnozundan (1,377 trilyon rubl) yüksək olsa da, rekord sayılır.

Qeyd edək ki, "Qazprom" şirkətinin məhsul gəliri 2011-ci ildə olmuşdur. O vaxt xalis gəlir 1,307 trilyon rubl təşkil etmişdi.

Ötən il satışdan gələn gəlir 2,2 dəfə artaraq 1,93 trilyon rubl təşkil edib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Britaniyada meşə yanğını

Britaniyanın Şərqi Sussek qraflığında meşə yanır. Alov 6 hektar ərazini əhatə edir.

Bu meşə məşhur ingilis yazıçısı Alan Aleksandr Milinin yaşadığı evin yanındadır. Alovla mübarizəyə yanğınsöndürənlər və iki texnika cəlb edilib. Qonşu rayondan da köməyə gəliblər.

Qeyd edək ki, bu il meşədə bu, ikinci yan-

ğındır. Birinci yanğın fevral ayında olmuşdu. Yanğına səbəb havaların isti keçməsi səbəb kimi göstərilmişdi.

Hazırda yanğının nə səbəbdən baş verdiyi hələ aydınlaşdırılmayıb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 13 və 26 fevral 2019-cu il tarixli nömrələrində Hacıqabul Rayon İcra Hakimiyyətinin 2019-cu ildə Hacıqabul şəhərində abadlıq işləri və yolların əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar dərc olunmuş tenderində iddiaçıların şəhadətnaməsi işlərini başa çatdırma bilmədikləri üçün tenderin keçirilmə vaxtının uzadılmasını xahiş etmişlər.

İddiaçıların xahişini nəzərə alaraq tender komissiyası tərəfindən təklif zərflərinin açılışı vaxtı uzadılaraq 30 may 2019-cu il saat 15.00-a, sənədlərin qəbulu vaxtı 21 may 2019-cu il saat 17.00-a, digər təkliflərin və bank təminatının təqdim olunması isə 29 may 2019-cu il saat 15.00-a təyin edilmişdir.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorluğu və professor-müəllim heyəti kadr məsələləri şöbəsinin müdiri Afəq Əliyevaya anası

ALMAZ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyəti və Mərkəzi Aparatı respublikanın Əməkdar artisti Nofəl Vəliyevə atası

MƏCİD MÜƏLLİMİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13. Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1451
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00